

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

*Ilham Aliyev*

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 192 (5912) 18 oktyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

# Güclü iqtisadiyyat, güdrətli dövlət

*Prezident İlham Əliyev: "Azərbaycanda aparılan  
islahatlar ardıcıl xarakter daşıyır"*



5

18 oktyabr - Müstəqillik  
haqqında Azərbaycan  
Respublikasının  
Konstitusiya Aktinin  
qəbuluna dair 5 tezis



6

Əli Əhmədov:  
"Azərbaycan  
Respublikası bütün  
dünyada ən uğurlu gənc  
dövlət hesab olunur"



6

"Prezidentin  
xbərdarlıq etdiyi  
məmurlar özləri istəfa  
verməlidir"



18 oktyabr 2019-cu il

# “Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab vermelidir”

*Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib*

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib. AZƏRTAC xəbər verir ki, ölkəmizdə yol tikintisinin geniş vüsət aldığını bildirən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab vermelidir:

- Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il de istisna deyil. Şadəm ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə de irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik ve MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmaya öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətə tikişdir. Bele də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab vermelidir.

Bu ilin investisiya programında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılib. Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədində qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizələqli yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədində qədər yolu bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qisalıb. Bu da çox önemli layihədir.

Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişine və kənd yollarının tikintisine vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən size tapşırıq verdim ki, Bakı-Qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır. İndi isə məruze edin, bu güne qədər nə işlər görüllüb və ilin sonuna qədər hansı addımlar atılacaq?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri **Saleh Məmmədov**:

- Möhtərem cənab Prezident,

Sizin 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında qeyd etdiyiniz ki, bu ilin investisiya programında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Bu vəsait hesabına 2019-cu ilde Azərbaycanda min kilometr qədər yeni avtomobil yollarının salınması, təmir olunması, körpüler tikilməsi nəzərdə tutulurdu. Bu gün men Sizə məruza edirəm ki, cari ilin doqquz ayı ərzində ölkədə artıq 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırlıdır.

**Prezident İlham Əliyev**: Yəni, ilin sonuna qədər min kilometr çatdırılacaq.

**Saleh Məmmədov**: İlin sonuna qədər 1122 kilometr olacaq. Çünkü Sizin bölgelərə səfərləriniz zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisine sə-



rəncamlar vermisiniz. Biz artıq bu ilin sonuna dək həmin yolların da tikintisini başa çatdıracaq. Bu yollardan biri Qaxda səfərdə olduğunuz zaman verdiyiniz tapşırığa əsasən M-5 magistral yoluñdan ilisi kəndinə qədər uzunluğu 33,5 kilometr olan avtomobil yoluñun tikintisi artıq başa çatıb, yüksək keyfiyyətə təhvil veriləcək.

**Prezident İlham Əliyev**: Xinalığa yeni yoluñ çəkilişini nə yerdədir?

**Saleh Məmmədov**: Xinalığa çəkilən 31 kilometrlik yeni yoluñ artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırkı. Bundan əlavə, Xinalığa gedən yoluñ başlanğıçı olan, Quba-Qusar yoluñdan ayrılan asfalt-beton örtülü 24 kilometrlik Alpan-Susay yoluñ istismara tam hazırlıdır. O yoluñ üzərində iki köprü tikilib və tam hazırlı vəziiyyətdədir.

**Prezident İlham Əliyev**: Bir də Qonaq-kəndə yoluñ çəkilişini nəzərdə tutulmuşdu. O kənddən də müraciətlər daxil olmuşdu. Mən Size uzunluğu 50 kilometrden çox olan Qonaq-kənd yoluñun tikintisini də tapşırmışdım.

**Saleh Məmmədov**: Bəli, uzunluğu 50,3 kilometrdir.

**Prezident İlham Əliyev**: O nə vaxt təhvil veriləcək?

**Saleh Məmmədov**: Möhtərem cənab Prezident, yoluñ ikiqat asfalt-beton örtülü 40 kilometrlik hissəsi tam hazırkı. O yoluñ üzərində artıq 7 köprü tikilmişdir. Sonuncu köprü Vəlvələçay çayının üzərində salınıb. İllər boyu orada köprü olmamışdır. Çay daşında insanlar günlərlə, həftələrlə gözləmeli olurdular. Bu gün 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı köprü tikilib, istismara tam hazır vəziiyyətdədir. Sizin tapşırığınızda əsasən növbəti ilin investisiya programında vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və həmin 50,3 kilometrlik yolu istismara tam hazırlı olacaq.

**Prezident İlham Əliyev**: Magistral yollarla bağlı vəziyyət necədir? Xüsusilə Rusiya sərhədində gedən yeni yoluñ çəkilişini

yerdədir?

**Saleh Məmmədov**: Möhtərem cənab Prezident, Sizin tövsiyə və tapşırığınızda əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədində qədər yeni bir yoluñ çəkilişini qərara alındı. Biz ilkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yoluñ 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədində qədər yeni bir yoluñ çəkilişinə başladıq. Bu gün yeni yoluñ 45-ci kilometrden Gileziyedək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir. Həmin yoluñ üzərində bir yolu qovşağı tikilmişdir. Ümumi götürəndə, Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətde 38 kilometr hissəde tam tikilmişdir. Yolu qatı 92 kilometr hissəde tam tikilmişdir. Nəzərə alınmışdır ki, 2020-ci ilin sonuna qədər biz bu yoluñ istismara təhvil verəcəyik. Sizin tapşırığınızda əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yolu qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yolu qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin.

**Prezident İlham Əliyev**: Aydındır. Bəs, Gəncə-Gürcüstan sərhədi yoluñ dörd zolağa genişləndirilməsi nə yerdədir?

**Saleh Məmmədov**: Gəncə-Gürcüstan yoluñ Qırızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu ilin sonuna dək yoluñ 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilmişdir. Yoluñ tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınmışdır. Heç bir maneəmiz yoxdur. Bu yoluñ başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub. Amma biz Size söz veririk ki, həmin yolu 2021-ci ilin sonuna dək yüksək keyfiyyətə təhvil verəcəyik.

**Prezident İlham Əliyev**: Bir də ki, magistral yolların arasında İran sərhədindək

uzanan yol da bizim diqqətimizdədir. Hazırda İran sərhədində yol Astara şəhərinin içərisində keçir ki, bu da narahatlıq yaradır. Ona görə mən göstəriş vermişəm ki, Astara rayonunun ərazisindən İran sərhədində qədər yeni marşrut üzrə yol çəkilsin. Bu istiqamətdə hansı işlər görülür?

**Saleh Məmmədov**: Cənab Prezident, 2018-ci ildə Astaraya səfəriniz zamanı əhalinin bu məsələ ilə bağlı müraciətindən sonra Siz ilkin olaraq 2 milyon manat vəsait ayırdınız. Hazırda İran sərhədində qədər yol çəkilməşdir. Astara çayı üzərindəki körpünün tikintisi məsəlesi həll olunur. Bu ilin noyabrında İranın yolu işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkilecək. Köprü hazır olan kimi biz artıq yolu istifadəyə verəcəyik. Beləliklə, o yol Astara şəhərinin daxilində çıxarılaçaq.

**Prezident İlham Əliyev**: Cox yaxşı. Həmçinin qəsəbədaxili yollarla da mütləq fizkir vermək lazımdır. Bu yaxınlarda Kürdəxanı qəsəbəsinin yolları demək olar ki, tam hecdə təmir olunub. Bu gözəl nümunə bütün qəsəbələrdə öz əksini tapşmalıdır.

**Saleh Məmmədov**: Möhtərem cənab Prezident, Sizin birbaşa göstərişiniz və qayğıınız neticəsində bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib. İndi həmin qəsəbələrin əhalisi çox rahat yollardan istifadə edirlər. Bundan əlavə, ilin sonuna dək qəsəbələrdə də 57 kilometr yoluñ çəkilişini başa çatdırılacaq. Yəni, biz Sizin tövsiyinizlə qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdıracaq. Buna da Sizin tərəfinizdən vəsait ayrılmışdır. Biz çalışırıq ki, ayrılmış vəsait hesabına həmin yolların çəkilişini yüksək səviyyədə başa çatdırıraq.

**Prezident İlham Əliyev**: İndi gələn ilin investisiya programının müzakiri gedir. Əlbəttə ki, yol çəkilişini dövlət investisiya programında əhəmiyyətli yer tutacaqdır.

# Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini,

Rusiyadan olan həmsədri İgor Popov, ABŞ-dan olan həmsədri Endru Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. AZƏRTAC

xəber verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırlı vəziyyəti və perspektivləri müzakirə edilib.



## Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirməsi ilə bağlı elavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

\*\*\*

Prezident İlham Əliyev Faiq Qarayev 2-ci dərəcəli "Əmek" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli "Əmek" ordeni ilə təltif edilsin.

\*\*\*

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasname"də, "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında" 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanında, 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdaresinin Nizamnaməsi"ndə, "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın, "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun mebləği"nin və "Açıq məkanda reklam yayımına görə ödənilən haqqın mebləği"nin təsdiq edilməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərمانlarında, 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmani ilə təsdiq edilmiş "Dənizkənarı Bulvar İdaresinin Nizamnaməsi"ndə və 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmani ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasname"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

## Türkiyə KIV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb



### Türk Konseyi 7. Zirvesi'nde liderlerden önemli mesajlar

Azərbaycanın başkenti Bakı'da gerçekleştirilen Türk Konseyi 7. Zirvesi'nde, liderler, Türk devletleri arasındaki birləşlikdə iləşkin önemli mesajlar verdi.

Ruslan Rehimov | 15.10.2019

### SABAH

SON DAKİKA GÜNDƏM EKONOMİ YAŞAM SAĞLIK DÜNYA SEYAHAT

TÜMÜ TÜRKİYE YAŞAM TEKNOLOJİ SPOR TURİZM KÜLTÜR SANAT

## Başkan Erdoğan'a Azerbaycan'da sıcak karşılama!

Başkan Recep Tayyip Erdoğan, çeşitli ziyaretlerde bulunmak üzere geldiği Azerbaycan'ın başkenti Bakı'de Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile görüştü. Erdoğan, Aliyev'le görüşütken sonra Dünya Türk İş Konseyi Bakı Buluşması Toplantısı'na katılacak.

Giriş Tarihi: 14.10.2019 0:16:06  
Güncelleme Tarihi: 14.10.2019 0:16:37

BU ALBUMÜ PAYLAŞ



Oktabrın 15-də Bakıda keçirilən Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Türkiyənin aparıcı kütəvi informasiya vasitələri (KIV) tərəfindən geniş işıqlandırılıb.

AZERTAC xəber verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiye Prezidenti Recep Tayyib Erdoğan arasında keçirilən ikitərəfli görüşə xüsusi diqqət verilib. Aparıcı KIV-lər bu mövzunu "Prezident Erdoğan Azərbaycanda isti qarşılıqlı" sərlövhəsi ilə təqdim ediblər. Bu tədbirlərdən çox sayıda canlı yayım nümayiş olunub.

Ümumiyyətlə qardaş ölkə KIV-ləri Türk Şurasının Bakı Zirvəsinə hazırlıq, tamhüquqlu və

məşvərətçi statusla təşkilatda təmsil olunan ölkələrdə bu quruma aid Zirvədən əvvəl keçirilmiş mərasimlər, görüşlər, təqdimatlar barədə də geniş məlumatlar yayıb. Anadolu agentliyi, İHA xəber portali, "TRT HABER", "aHaber", "NTV", "CNNTürk" kimi çoxtamaşaçılı televiziya kanalları, "Hürriyyət", "Türkiyə qəzeti", "Axşam", "Milliyet", "Sabah" və s. nüfuzlu nəşrlər VII Zirvə Görüşü, bu çərçivədə keçirilən digər tədbirlər, eləcə də dövlət və hökumət başçılarının ikitərəfli görüşləri, qəbul olunan qərarlar və s. barədə türkəlli oxuculara geniş məlumatlar verilib.



## David Zalkaliani: "Azərbaycan bizim üçün dost və strateji tərəfdəş ölkədir"

"Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə aparılan işlərin texminən 70 faizi başa çatdırılıb. Qalan 30 faiz hissədəki məsələlər həllini gözləyir". AZERTAC xəber verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani parlamentde "nazir saatı" formatında keçirilən dinləmələr zamanı deyib. O bildirib ki, Azərbaycan ve Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə birge komissiya-

ları uğurlu fəaliyyət göstərir və məsələnin həlli iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük önem daşıyır.

"Azərbaycan bizim üçün dost və strateji tərəfdəş ölkədir. İki ölkə arasında heç bir problem olmayıb və olmamalıdır. Bu, tamamilə açıq bir mövzudur. Təəssüf ki, SSRİ dövründə bu məsələ dəqiqləşdirilmədi üçün onun həlli bu gün probleme çevrilib. Amma biz müvafiq komissiyanın tərkibini yeniləmişik və həm Gürcüstan, həm də Azərbaycan tərəfdən fəali iş aparılır. Bu istiqamətdə müzakirələr davam etdirilir. Bu, bizim üçün önemli bir mövzudur. Əlimizdən gələni edəcəyik ki, tərəfdəş ölkəmizlə heç bir problem olmasın və bu məsələ öz həllini tapsın", - deyə gürcü nazir vurğulayıb.

# Güclü iqtisadiyyat, qüdrətli dövlət

*Prezident İlham Əliyev: "Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır"*

**G**üclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasetlə irəliləyən Azərbaycan son 16 ildə sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial programları genişləndirib. Belə ki, dövlət başçısının son 16 ildə imzaladığı ferman və sərəncamlar, həmçinin, xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Məliyyə imkanları möhkəmləndikcə, ölkədə həyata keçirilən sosial tədbirlərin sayı artıb.

Ölkə Prezidenti yanında oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı qeyd edib ki, iqtisadi sahədə aparılan islahatlar uğurla gedir: "Ösas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükde, Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı məliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkışaf Bankı, Asiya İnkışaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq məliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir".

Dövlətimizin başçısı onu da bildirib ki, "Doing Business" hesabatında Azərbaycan biznes mühitine görə dünya miqyasında 25-ci yerdədir: "Son hesabatda Azərbaycan yenə də 20-ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat, bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatdan bezi məqamları men Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlıqla qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və sair".

## Azərbaycan dünya miqyasında irəliyə doğru

Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin dünya miqyasında bütün sahələrde irəliyə doğru addımladığını bildirib: "Beləliklə, mütəşəkkil cinayətkarlıqla qarşı mübarizəyə görə, Azərbaycan dünyada 18-ci yerdədir. Deye bilerəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb, dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə, Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyaset Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə, biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə, 31-ci yerdəyik. Yol infrastrukturuna görə, 27-ci yerdəyik. Biz keçən hesabatda, 34-cü yerde idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə, 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə, 12-ci yerdəyik. Elektrik enerjisinin əlcətarlıq əmsalına görə biz dün-



yada ikinci yerdəyik".

"Son illərdə bu qədər elektrik stansiyalarının, yarımkəndən, ötürüçü xətərin təkilmesi, bax, bizi dünya miqyasında ikinci yere gətirib çıxardı" deyən Prezident İlham Əliyev qeyd edib ki, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə, Azərbaycan 19-cu yerdədir. "Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər, əlbəttə ki, həqiqəti eks etdirir. Çünkü Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq məliyyə qurumlarından biridir və çox mütəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti, müntəzəm olaraq, forumun iclaslarında iştirak edir" deyə dövlətimizin başçısı bildirib.

## "Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir"

Göründüyü kimi, bütün bunlar görülən işlərə verilən qiymətdir. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan xalqı tərəfindən verilən qiyməti ən böyük qiymət kimi dəvərləndirib: "Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən, demək olar ki, əhalinin mütləq eksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyaseti, birmənalı şəkildə, dəstəkləyir. Əlbəttə ki, bu dəstək bize güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük hevəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatlari aparırıq".

Dövlət başçısı, onu da deyib ki, ən vacib məsələ hər bir sahədə korupsiyaya qarşı mübarizənin aparılmasıdır: "Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və

ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilmez. Çünkü biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, tekce Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu, bizim keçmişdən qalan acı mirasıdır. Ancaq biz xoşagelməz hallara qarşı mübarizə aparmalıq və təkçə hüquq-mühafizə orqanları yox, bütün aidiyəti qurumlar, o cümlədən, vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da, öz növbəsində, məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdır ki, biz islahatlari aparaq və ölkəmizin qüdrətini artırıq".

## "Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər"

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı, onu da vurğulayıb ki, bütün bu uğurların fonunda, belə bir nəticə hasil olunur ki, 9 ayın sosial-iqtisadi göstəriciləri, onu deməyə əsas verir ki, doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir: "Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, saxələndirmə ilə bağlı tədbirlər öz nə-

ticəsini verir. Əlbəttə, biz istərdik ki, artı daha da yüksək olsun. Hesab edirəm ki, bu na nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik".

Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasetin mərkəzində dayandığını bir daha təsdiqləyir. Atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasetinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasetin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.

Bir sözə, əhalinin rifahının yüksəldilməsini şərtləndirən, verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksələməsi həm də ölkədə sabitliyə və davamlı inkişafə təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və Vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlərə irəliləməsini, xalqın həyat səviyyəsinin, dinamik olaraq, yaxşılaşmasını bir dəha sübut edir. Inkişaf sahəsində elde etdiyi uğurlu nəticələr, deməyə esas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasetin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyaset, tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməye, insanların özlərini güvenli hiss etməyə sövq edir.

**RƏFIQƏ KAMALQIZI**

# 18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiyası Aktının qəbuluna dair 5 tezis

**O**ktyabrin 18-də Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 28-ci ili tamam olur. 1991-ci il avqustun 30-da Ali Sovetin növbədən kənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edildi. Bununla yanaşı, parlamentdə qəbul olunmuş qərarda Azərbaycanın dövlət müstəqilliyinin konstitusision əsaslarını yaratmaq üçün Konstitusiya Aktının hazırlanması nəzərdə tutulurdu. 1991-ci il oktyabrin 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədən kənar sessiyası bir neçə günlük müzakirələrdən sonra, oktyabrin 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. İstiqlaliyyətə gedən yola nəzər salaraq, bu dövrədə yaşlanmış proseslər haqqında aşağıdakı beş tezisi hörmətli oxucularımın diqqətinə çatdırmaq istəyirəm.



**Əli Həsənov**  
Azərbaycan Respublikası  
Prezidentinin ictimai-siyasi  
məsələlər üzrə köməkçisi,  
tarix elmləri doktoru, professor

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun "18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis" sərlövhəli məqaləsində yer alıb. AZERTAC məqaləni təqdim edir.

**Birinci tezis:** 1988-ci ildən Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini destekləməsinə və yürütüldüyü ermənipərest siyasetə qarşı ciddi narazılıq yetişməkdə idi. Bu narazılıq fonunda, elə meydandırılarda mitinqlərin gedisi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı hərəkat yaranmış, sonrakı illərdə tədricən formalasdırıllaraq vahid bir quruma çevrilmişdi. AXC sonrakı mərhələdə getdikcə genişlənən xalq hərəkatına rəhbərliyi öz elinə almış və onu idarə etməyə çalışmışdır. Xalq hərəkatı ilk dövrədə daha çox narazı əhalinin mərkəzi və yerli hakimiyət strukturlarının qərarlarına qarşı pərakəndə etiraz çıxışları formasında ifadə olundu. Hərəkat iştirakçıları SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədaletli və obyektiv mövqə tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdilər. AXC həmin dövrədə kütłələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona o qədər də etibar etmirdilər. Ona görə ki, bu qurumun əsasən radikal dünyagörüşlü insanlardan ibarət rəhbərliyi ölkə ziyalılarını, xalqın intellektual kəsimini öz sıralarına o qədər də həvəsle buraxmirdı. Nəticədə, AXC o dövrədə getdikcə güclənən xalq hərəkatını səmərəli şəkildə idarə edərək, onun gələcək fəaliyyət istiqamətləri ilə bağlı aydın strategiya və əmək taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet İttifaqı rəhbərliyi Azərbaycanda artmaqdə olan narazılığın qarşısını almaq, mərkəzdənqəcağı meyillərini söndürmək və kütłəvi cəza vasitəsilə xalqı qorxutmaq üçün 1990-ci il yanvarın 20-də Bakıda qanlı faciə törətdi, özü de "sovət" və "sovəlist" sözləri çıxarıldı.

bu zaman AXC-dən, onun bəzi rəhbərlerinin radikal addımlarından "vasitə" kimi istifadə etdi.

İyirmi Yanvarda sovet qoşunlarının Bakıda töötədiyi qanlı faciədən sonra Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrəti daha da gücləndi. O vaxta qədər ölkə və respublika rəhbərliyindən əsasən haqqın və ədalətin, qanunvericiliyin qorunmasını tələb edən narazı kütlə yavaş-yavaş genişlənən yeni mübarizə dalğasının - milli azadlıq hərəkatının hərəkət-verici qüvvəsinə çevrildi. 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlliş və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi Heydər Əliyevin bu prosesə feal qoşulmasından sonra vüsət aldı. Onun 1990-ci il yanvarın 21-də Moskvalı Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, kəskin bayanat səsləndirməsi, kütłəvi qırğının səbəkəri kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini ittihəm etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatdan qorxmayaraq, 1990-ci il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan verdi.

**İkinci tezis:** Heydər Əliyev 1990-ci ildə öz doğma Vətənə - Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermediyi üçün 1990-ci il iyulun 22-də, yəni, Moskvalı qayıtdıqdan iki gün sonra paytaxtın tərk edərək Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra - 1990-ci ilin avqust ayında qədir bilən Naxçıvan əhalisinin kütłəvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-ci il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar tərefində iclasa sədərlik Heydər Əliyevə həvələ edildi. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovət" və "sovəlist" sözləri çıxarıldı.

tında birləşdirərək, yerli kommunist hökumətinin iradəsinin ziddinə olaraq, oktyabrin 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu.

**Dördüncü tezis:** 1991-ci il 18 oktyababra gedən yol gərgin ictimai-siyasi proseslər və o zamanki həkimiyətin yaratdığı süni manələrlə müşayiət olunmuşdur. O dövrədə Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov hökumətinin üzvləri və Ali Sovetin kommunist korpusu Azərbaycanın müstəqil dövlət statusunu təsəvvür belə etmir, milli-demokratik qüvvələrin müstəqillik uğrunda gündən-güne güclənen mübarizəsinə kommunist həkimiyətinin sonu kimi baxır və ciddi müqavimət göstəridilər. Azərbaycanın kommunist rəhbərliyi xalqın yüksələn müstəqillik əzmini hər vəchle qırmağa çalışır, respublika həyatında bu istiqamətdə müşahidə olunan bütün ictimai fəaliyyət və hərəkətlərə mane olur, xüsusən parlament tribunasından milli müstəqillik uğrunda əsl mübarizə aparan Heydər Əliyevin, digər müstəqil düşüncəli deputatların Ali Sovetdəki çıxışlarını pozur, hətta Heydər Əliyevə qarşı qeyri-etik hücumlar təşkil edərək, ölkədə onun siyasi fəaliyyətinə qadağa qoymaşa cəhd göstəridilər. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının o vaxtkı bütün rəhbərliyi 1991-ci il martın 17-də SSRİ-nin saxlanması ilə bağlı respublikada saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdi. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamidan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındaki çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

**Beşinci tezis:** AXC-Müsavat dairələri 1992-ci ilin mayında xərici qüvvələrin təhrikli ilə və silahlı yolla o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyəti ələ keçirdilər. Əslində bu, həm milli azadlıq hərəkatına, həm respublikada yeni-yeni yaranmaqdə olan demokratiya prinsiplerine, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi istiqamətdəki xidmətlərinə qarşı ədalətsiz bir gedisi idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatlarının böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbine baxmayaraq, Heydər Əliyevin namizədliyinin

irəli sürülməsinə, hətta parlamentdə onunla əlaqə yaradılmasına belə mane oldular. Onlar öz namizədlerinin sədr "seçilməsinin" hansısa doqquz xarici dövlətlə razılışdırılması barede cəfeng antidekomratik fikirlər səsləndirməkdən belə çekinmədilər. Həkimiyətə tam iyüləndikdən sonra bu dairələr geləcəkdə Heydər Əliyevi özlərinə ciddi rəqib sayaraq, bütün vacib işlərini bir kənara qoyub onunla qeyri-qanuni və anti-konstitusional mübarizəyə başlıdlar, dəfələrlə Naxçıvanda dövlət əvərilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymaşa cəhd göstərdilər. Belə qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyü nübünni birillik hakimiyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astasına getirildi.

1992-ci il oktyabrin 16-da cəbhə-müsavat dairələrinin yarımaz həkimiyətinin nəticəsi olaraq həkimiyətin gündən-güne kəskinleşən vətəndaş qarşidurmasını açıq şəkildə müşahidə edərək, yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düşər olduğu fəlakəti böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşünəcili qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibet bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-güne kəskinleşən və getdikcə daha da felakəti vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşidurması fonunda Azərbaycanı canı qədər sevən bir lider kimi Heydər Əliyev əlbətə ki, coxsayılı ölkə ziyalılarının, geniñ xalq kütłələrinin tələblərini cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra - oktyabrin 24-də o, "Ses" qəzetində ölkə ziyalılarına cavab verdi. Bu, əslinde adı bir cavab deyildi, Azərbaycanın mövcud felakəti vəziyyətinin hərtərəflili təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət programı idi. Sonrakı prosesləri, hörmətli oxucular yaxşı bilir, Bakıda qurultay keçirməsinə imkan verilməyen ziyalılar və partiya qurucuları soyuq və şaxtalı Naxçıvana axıdı və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyundə xalqın tələbi ilə YAP-in sədr, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyətinətrafında sefərə olaraq Azərbaycanı sonrakı labüb iflasdan xilas etdilər. Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi "Müstəqilliyi qorumaq onu qazanmaqdən daha çətindir" fikrini bir daha təsdiq edir.

## Əli Əhmədov: “Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur”

**A**zərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 28-ci ildö-nümü tamam olur. SSRİ-nin sü-qutu nəticəsində baş tutan dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək və arzuların təntə-nəsi olmaqla yanaşı, eyni zaman-də ölkəmizin gələcək inkişafı ba-ximində möhtəşəm şans və başlanğıc idi. Müstəqilliyə qo-vuşduqdan sonra ilk iki ili çıx-maq şərti ilə artıq tarixə əvvəlmiş 26 il milli dirçəlişin və inkişafın, müstəqil dövlət quruculu-ğunun, sabitliyin və əmin-amanlı-ğın, daim yüksələn sosial rifahın və müasirliyin bariz ifadəsi kimi yaddaşlara həkk olunub. Fərəh-ləndirici haldır ki, Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur.

Bir nəslin gözləri önünde həyat, bütünlükə dəyişdi, müstəqilliyin ilk iki ilinə təsadüf edən səriştəsiz və məsuliyyətsiz rəhbərlərin səhvleri və günahları üzündən hərterəflı böhran məngənəsində sıxılan, dağıntı və talanlardan eziyyət çə-kən ölkə, qısa zaman kəsiyində, çıxəklə-nən məmləkətən əvvələnən cəvirdi. Orta və yuxarı yaşılı nəslin yaxşı xatırladığı o Azərbay-canı bu gün 30 yaşına qədər olan insan-lar görməyib və bəlkə də ölkəmizdə ger-çəkəşən möcüzəni, onun əsl mahiyyəti-ni və miqyasını tam dərk edə bilmirlər. Çünkü onların təsəvvüründə yalnız indiki Azərbaycan və onun gözəllikləri həkk olunub. Gənclərin rahatlığından məm-nun olduğu indiki həyatın və ümumiyyət-le bugünkü Azərbaycanın 1990-cı illərin əvvəllerindəki Azərbaycandan nə qədər uzaq məsafədə olduğunu bilməsi yaxşı olardı. Onda ölkənin həyatında baş ve-rən əzəmətli tarixi dəyişikliyin miqyasını və əhəmiyyətini daha düzgün, daha əda-letli qiymətləndirə bilərdilər.” Bu fikirlər Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədovun öz facebook səhifəsində paylaşım etdiyi “18 oktyabr. Etiraf anı” serlövhəli meqalesində yer almışdır.

Əli Əhmədov onu da qeyd etmişdir ki, 18 oktyabr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda verdiyimiz qurbanları xatırlamaq üçün yaxşı bir fır-sətdir: “Azadlıq, müstəqillik yolunda can-larından keçənlərin xatiresi unudulmur, hörmət və ehtiramla yad edilir. Onlar dövlətimizin bütövlüyü və azadlığı yolunda şəhid olmuş qəhrəmanlardır. Bu əla-mətdar günde müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin xatırlanması, xatiresine xalq hörməti və ehtiramının ifadə edil-məsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın onillərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə əvvəlmiş müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması, müstəsna olaraq onun xidməti sayesində mümkün olmuşdur. Azərbaycanın müasir tarixinin şahidi olanları və istər ölkə daxilində, istər ölkə xaricində bu tarixi izleyenlərin her biri Heydər Əliyevin 1993-cü ilin iyun ayında tarixi qayıdışını Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirir. Əgər bu qayıdış



baş tutmasaydı, ölkəmiz və onun hər bir sakını fərqli tale və tarix yaşamalı ola-caqdı. Yalnız Heydər Əliyevin müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti sayesində ölkə bütün mümkün faciələrdən, təlatüm-lərdən, parçalanmalardan xilas oldu, in-sanların səbirsizlikle gözlədiyi sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbay-cana misilsiz iqtisadi və geopolitik di-videndlər gətirən (və bu gün də getirmək-də davam edən) əsrin neft müqaviləsi imzalandı. Bütün bunların nəticəsində müstəqillik əbədi və dönmez oldu, in-sanlar onun real bəhrəsini gördü, həqiqi dəyərini və mənasını hiss etməyə başla-di.

Bu gün, eyni zamanda 2003-cü ilin prezent seçkilərində xalqın dərin eti-madını qazanan Prezident İlham Əliyevin yürüdüyü siyasetin möhtəşəm təntə-nəsinin etiraf anıdır. Şərəflə tarixə əvvəlmiş 16 il ərzində, iqtisadiyyat 3 dəfə bö-yüdü, Azərbaycan dövlətinin qüdreti mi-silsiz dərəcədə artı, ordumuz gücləndi və dünyada 52-ci pilləyə yüksəldi. Ölkə-nin siması tanınmaz dərəcədə dəyişdi və müasirleşdi. Azərbaycan yaşamaq və işləmək üçün cazibədar məkana əvvəl-di. Əhalinin rifahını, ardıcıl olaraq yaxşı-laşdırın layihələri həyata keçirildi və hə-yata keçirilməkdədir. Yeni islahatlar stratejiyası hazırlanıb, uğurla tətbiq edilməkdədir. Azərbaycan indi dünyada ən çox islahat keçirən ölkələrdən biri ki-mi tanınır.”

“Həyatımızda baş verən dərin trans-formasiya insanlarımızda, onların, nein-ki həyat və meisətində, habelə düşüncə-lərində, həyata münasibətində müsbət dəyişikliklərə müşaiyət olunur. Nikbinlik, ictimai feallıq, vətənpərvərlik, mü-əsirlik bugünkü azərbaycanlıları fərqləndi-rən başlıca xüsusiyyətlərdir. O özünün və övladlarının gələcəyini ölkəmizin ha-zırkı inkişafından ayrı təsəvvür etmir və buna görə də, bu inkişafi həm qoruma-ğa, həm də ona töhfələr verməyə hazırlı-dir. Xalqın və iqtidaların birləyi həyatımı-zin, nəinki reallığı, eyni zamanda gələ-cək uğurlarımızın rəhnidir.

18 oktyabr etiraf anı, hər şeydən əv-vel, bir daha xalqımızın və dövlətimizin qarşısında dahi Heydər Əliyevin müstəsna xidmətlərinin dərk edilməsindən və qiymətləndirilməsindən keçir. Bu, eyni zamanda son 16 ilin inkişafının, mü-əsirleşməsinin, Azərbaycanın gücünün, qüdretinin, dünyadakı rolunun və müsbət imicinin, insanlarda gələcəyə sön-məz inamin formalaşmasının memarı Prezident İlham Əliyevin müstəsna xid-mətlərinin bir daha dərk edilməsi və qiymətləndirilməsi anıdır. Xalqla iqtidaların haqqında bəhs etdiyimiz sarsılmaz birliyi, məhz buna arxalanır.

“Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun” deyə Baş nazirinin müavini bildirmişdir.

## “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istəfa verməlidir”

**Y**eni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclis-in ictimai birliklər və dini qu-rumlar komitəsinin sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərə bağlı müsahibə verib.

- Prezident çıxışında iqtidarda olan bəzi şəxslərin aparılan islahatlara qarşı olduğunu vurguladı. Məsələni konkretləşdir-sək, səhəbət hənsi sahələrin təmsilçilərin-dən gedir?

- Əvvəlcə bildirim ki, cənab prezident iqtisadiyyatla bağlı geniş müşavire keçirdi. Azərbaycanın bu illər ərzində apardığı iqtisadi siyasetin nəticəsi olaraq xeyli işlər görülüb. Xeyli irəliləyişlər var. Təkçə 1 il ərzində Azərbaycanda sosial sahəde aparılan islahatlar əhalinin maddi vəziyyətini yaxşılaşdırıldı, o cümlədən, iqtisadiyyatda cəsərətlə ad-dımlar atıldı. Nəticədə “Davos” iqtisadi Forumunda aparılan təhlillər görə Azərbaycan iqtisadiyyatının gün-gündən irəli gedilməsi vurğulanıb. Eyni zamanda, prezident öten il-ki prezident seçkilərindən sonra Azərbaycan-da dövlət strukturlarında həyata keçirilən islahatlardan danişdi. İslahatların nəticəsi olaraq da müxtəlif sahələrin inkişafi ilə bağlı adlar çəkdi. O cümlədən, təkçə büdcəyə 1 il ərzində 700 milyon manatın daxil olmasını göstərdi. Lakin bu imkanlardan səmərəli isti-fade olunmadığı probleminə də toxundu. Bə-zı adamların bu məsələlərə maneçilik törətməsinə də öz fikrini bildirdi.

- Sizin də bir müddət əvvəl sabiq nazirlər haqqında sərt çıxışınız var idi. Prezident də çıxışında iki sabiq nazırın fəaliyyətinə toxunaraq onları təqnid etdi.

- Bəli, bu məsələ ilə bağlı mənim də bir çıxışım olmuşdu. Hətta burada daxildə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdir-məkla prezidentin həyata keçirdiyi islahatlarla bağlı qarayaxma kampaniyası aparırlar. Özünü qəçqın kimi təqdim etməyə çalışın, heç bir siyasi partiyani təmsil etməyən şəxs-ler erməni lobbisi tərəfindən maliyyələşir. Eyni zamanda, daxildən onlara dəstək verən qüvvələr sahəde ciddi uğurlar varsa, o sahənin tənqidinə, həmin şəxslərin ləkələn-mesinə, aile üzvlərinin şəntaj olunmasına, söyülməsi kimi hallarına biz tez-tez “yutub” kanalında rast gəlirik. Qeyd olundu ki, bunlar hamisə qeyri-obyektivdir. Bu Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmüş ad-dımlardır. Təbii ki hər hansı bir sahəni tənqid etmək olar. Ancaq biz görürük ki, harda iş getmirsə, o sahəyə toxunulmur. Harada iş yaxşı gedirsinə, orada prezidentə sədəqətlə in-sanlar çalışırsa, ona qarşı qarayaxma kam-paniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük. Öyrədilmiş adamlar ortaya çıxdı. Heç biri Qara-bağ əlili olmaya-olmaya Qara-bağ əlillərinin adından istifadə edildi. O cümlədən, cənab prezidentin dediyi kimi digər sahələrdə də belə neqativ hallar var. Ona görə də cənab Prezident ciddi xəbərdarlıq etdi. Hər bir şəxs bilməlidir ki, bu cür eməllerle məşğul olma-sın. Bununla bərabər, hər bir şəxs öz mövqeyini ortaya qoymalıdır. Əfsuslar olsun ki, bu günə qədər bir çoxları hələ də aparılan islahatlara münasibətlərini bildirməyib. Onlar fi-ki bildirməklə göstərməlidir ki, qarayaxma kampaniyasında heç bir fəaliyyətləri yoxdur.

- Hələ də deyirsiniz ki, mövqelərini orta-yə qoymayıblar. Bəlkə artıq konkretləşdirib kimləri nəzərdə tutduğunuzu açıqla-yasınız...

- Açıqlamağa həmişə imkanlar var. Ona görə də hər bir şəxs özüne konkret olaraq nü-mune görürəməlidir və ortaya çıxb mövqeyini



deməlidir.

- Bəs, hazırda iqtidarda olan bəzi şəxslərin islahata mane olmasında məqsədləri nədir?

- Prezident ümumi qaydada məsələlərə toxundu və onlara xəbərdarlıq etdi. Onlardan eləsi var ki, bu gün də vəzifədədir. Lakin dövlətin apardığı işə engel töredir. Eləsi var ki, bu gün işləmədiyindən yox, potensialının olmamasından aparılan aktiv siyasetə qata bilmədiyindən bir engelənənənlibdir. O insan-la da başa düşməlidir ki, özü istəfə eriçəsini yazib verməlidir. Kənara çəkilməlidir ki, döv-letimiz inkişaf etsin. Bu gün ictimai-siyasi, iqtisadi, sosial islahatlara cavab verməyen şəxs özü bunu dərk etməlidir. Gözləməmelidir ki, onun haqqında hər hansı bir qərəb olunsun. Dünyada da formalaşmış bir isti-fəda mədəniyyəti var. Əgər şəxs görürse ki, öz əməli fealiyyətiyle dövlətinə, xalqına, Pre-zidentinə hər hansı bir xeyir vere bilmirsə, o, kənara çəkilməlidir. Əgər dövlətini, xalqını, vətənini sevirse... Yoxsa başqa şeyləri sevirse, təbii ki, burada problemlər ortaya çıxa-cq.

- Ümumiyyətlə, oktyabr ayı hökumətin tarixində həmişə ciddi kadr islahatlari-nın aparıldığı ay kimi xatırlanır. Bu də-fəki iradların fonunda, biz bu ay da han-sısa kadr dəyişikliklərinin şahidi ola bilə-rikmi?

- Kiminsə işdən çıxarılmış cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşammasına, onların azad, inkişaf etmiş, qanunun alılıyi tam şe-kildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Cənab prezident bunu ya-radıb və bildirir ki, digərləri də bu məsələlərə əməl etsinlər. Bu məsələlərə vətəndaşların da rolü böyük olmalıdır. Əgər kim hardasa bir nöqsan görürse, sosial şəbəkələr vəsitiesilə həmin nöqsanları aidiyyatlı strukturlara çat-dırmak imkanı var. Hər bir nazirliyin “Qaynar Xətti” de var. Ola bilsin ki, hansısa məsələdə insanların haqları tapdalanır. Onların qanuni haqqının əleyhine iş aparılır. Bu məsələ də qaldırılır və araşdırılaraq həlli tapılır.

- Prezident çıxışında şisirdilmiş büdcə rə-qəmlərindən də danişdi. Bizim hökuməti də əksərən bu məsələdə təqnid edirlər, korrupsiya faktlarını önə çəkirərlər. Bunda-n sonra nə kimi dəyişikliklər gözləyə bilərik?

- Bu məsələyə bağlı yeni Baş Nazir, Ma-liyyə Nazirliyi, hüquq-mühafizə orqanları, o cümlədən Milli Məclis, partiya tərəfindən təmsil olunan deputatlar diqqətlə olsunlar. Əgər harada şisirdilmə varsa, o məsələ qal-dırılsın, araşdırılsın. Nəticədə şisirdilmiş, əsası olmayan, havadan götürülmüş rəqəm-lər kimi təqdim olunan məsələlər ortaya qo-yulsun. Burada səhəbət az vəsait hesabına çox iş görməkdən gedir. Elə sahələr var ki, o vəsaitdən o cür istifadə etmək də olar. Daha çox qənaət əldə etmək hesabına iqtisadiyyatın, sosial sahənin digər istiqamətlərini inkişaf etdirmək olar.

# Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasetin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir

*Milli Məclisin Aqrar siyaset komitəsinin sədri,  
YAP İdarə Heyətinin üzvü Eldar İbrahimovun yap.org.az-a müsahibəsi*

- *Eldar müəllim, bildiyimiz ki-  
mi, müstəqil Azərbaycan  
Ümummilli Liderimiz Heydər  
Əliyevin müəyyənləşdirdiyi si-  
yasət əsasında inkişaf edir.  
2003-cü ildən ötən müddət  
Azərbaycan tarixinə hərtərəfli  
və sürətli inkişaf dövrü kimi  
daxil olub. Bu dövrü necə sa-  
ciyyələndirərdiniz?*

- Bugünkü reallıqlar və faktlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasetin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyadan davamlı olaraq inkişafda olan dövlətidir. Söz yox ki, əldə olunan böyük nəqliyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasetin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Daha açıq ve aydın şəkilde desək, Ulu Öndər Heydər Əliyevin ideyalarının, müəyyənləşdirdiyi strategiyanın reallığa çevrilməsində müasir dövrün müdrik LİDERİ, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik, praqmatik siyaseti mühüm rol oynayıb. 2003-cü ilin prezent seçkiləri ərefəsində Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi xalqına tarixi müraciətində demişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarışdan gələn prezident seçkilərində prezidentliyə namizəd, menim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözel bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında six birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, menim axıra çatdırı bilmədim tələyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizle İlham Əliyev başa çatdırı biləcək. Men Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsləyirəm".

Azərbaycan xalqı böyük səs çıxoluğu ilə 2003-cü oktyabrin 16-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevi Prezident seçərk Ulu Öndər Heydər Əliyevin ideyalarının və siyasetinin davam etdirilməsinə səs vermiş oldu. 2003-cü ildə dünyadan ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev xalqın etimadını və inamını doğrultmaqla dünya xalqlarının həsədə baxdıqları böyük uğurlara, nəqliyyətlərə imza atdı. Həyata keçirilen məqsədyönlü sosial-iqtisadi siyaset nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, hüquq və azadlığın ən yüksək səviyyədə təmin olunmasına nail olundı. Son 16



il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin əldə edə bilmədikləri uğurları qazana bilmüşdür. Belə ki, ölkə iqtisadiyyati 3,2 dəfə, qeyri-neft sektor 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılmışdır. Ümumilikdə, bu illər ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayenin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərde yüksək yelrə qalxmışdır. 2018-ci il oktyabrin 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan 10-ən islahatçı dövlət siyahısına daxil edilərək, 2018-ci ildə dünyadan ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Hesabatda Azərbaycan 2017-ci ilde müqayisədə 32 pilla irəliləyərək 190 ölkə arasında 25-ci yerə qalxmış, dünyadan bir çox ölkələrini geride qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqə tutmuşdur. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimləməsinin yükü" alt-indikatoru üzrə əvvəlki ilə müqayisədə 3 pilla irəliləyərək 12-ci yeri tutmuşdur. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutur.

- *Bu gün Azərbaycan öz inkişafının yeni mərhələsindədir. Bu mərhələdə əldə olunan nəticələri necə dəyərləndirirsınız?*

- Birmənali şəkildə demək olar ki, cənab İlham Əliyev 2003-cü ilə qədər artıq dünyada tanınan və qəbul olunan dövlət xadimi idi. O, mili və dövlətçilik maraqları naminə hər zaman feallığı ilə seçilmiş, Ulu Öndər Heydər Əliyevin neft stratejiyasının hazırlanması və həyata keçirilməsində önemli rol oynamış, Milli Olimpiya Komitesine başçılıq etmiş, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi çox məsul vəzifelərdə çalışmışdır. Eyni zamanda cənab İlham Əliyev iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi, siyasi və medəni əlaqələrinin daha da

genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyadan qabaqcıl neft şirkətləri ilə danışıqlar aparılmışında, bu sahədə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında böyük xidmətləri olmuşdur. Məhz cənab İlham Əliyevin ölkəminin neft stratejiyasının həyata keçirilməsində fədakarlıq və mübarizlik nümayiş etdirməsi nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 minden artıq iş yeri açılmışdır. Qətiyyətə demək olar ki, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rolə malikdir. Belə ki, Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi deyışikliklə yaratmışdır. 2018-ci il mayın 29-da "Cənub Qaz Dəhlizi"nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuşdur. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasiibələrin dəha yüksək pilləyə qalxmışında vacib əhəmiyyət daşıyır. Əgər 1994-cü il sentyabrın 20-de Ulu Öndər Heydər Əliyev əfsane kimi görünen "Əsrin müqaviləsi"ni gerçəkləşdirdi. Həmin tarixi gün Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən işlənmiş saziş imzaladı. Bununla Azərbaycan hökuməti dünyadan böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın təməlini qoydu.

- *Ölkəmizdə uğurlu sosial-iqtisadi siyaset həyata keçirilir. Azərbaycanda həyata keçirilən dövlət siyasetinin mərkəzində Azərbaycan vətəndaşı dayanır...*

- 2019-cu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə torpaq uğrunda canlarını qurban vermiş şəhidlərimizə böyük ehtiram bəsləndiyi və şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərildiyi bildirildi. Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə torpaq, Vətən uğrunda həlak olan, şəhidlik zirvesinə yüksələn şəhidlərimizə bir daha ehtiramını bildirmək 1990-ci illərin əvvəllerində Ermənistanın işgalçılıq siyaseti nəticəsində torpaqlarımızın işgal edilməsini, 1 milyondan çox soydaşımızın qaçqın, məcburi köckün vəziyyətinə

düşməsini xatırladaraq demişdir: "Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyətsizlik dövrü idi. Bizim məglubiyətimizin əsas səbəbi ondan ibaret idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat töredirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsinə zəbt etmişdir. Tam qətiyyətə deyə bilərəm, - mən bunu dəfələrə demmişəm, - əger o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdı".

2018-ci ilin prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk imzaladığı fərman "Azərbaycanın ərazi bütövülüyү uğrunda həlak olmuş, ölmüş və herbi əməliyyatlarla elaqədar xəbersiz itkin düşdüyüne görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman olmuşdur. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə 11 min manat məbləğində bir-dəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bu məsələyə yenidən qayıdaqaraq demişdir: "Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dəhər sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələre ki, o yardımı, o müvafiq sənədlərin imzalanması əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə orta aylıq əmək haqqının 20-50 faiz artırılması, oktyabr ayının 1-dən isə minimum pensiya 200 manata çatdırılmasına dair müvafiq sənədlərin imzalanması əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına təsir edəcdir. Həm peşə, həm də ümumtəhsil məktəblərində diagnostikadan keçən müəllimlərin maaşlarında isə 20 faiz artım olacaq və son iki ildə bu kateqoriyadən olan şəxslərin maaşları 40 faize qədər artmışdır.


Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasetin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Bir ərəfəsində Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi xalqına tarixi müraciətində demişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarışdan gələn prezident seçkilərində prezidentliyə namizəd, menim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözel bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında six birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, menim axıra çatdırı bilmədim tələyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizle İlham Əliyev başa çatdırı biləcək. Men Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsləyirəm".

Ümumiyyətə demek olar ki, 2019-cu il bir səra sosial-iqtisadi islahatlarla yadda qalmaqdadır. Azərbaycan Prezidentinin 2019-cu ilin fevral ayında "Bəzi çoxmənəlli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərمانları, elecə də bu ilin sentyabr ayının 1-dən büdcədən maliyeleşən təşkilatlarda çalışan işçilərin orta aylıq əmək haqqının 20-50 faiz artırılması, oktyabr ayının 1-dən isə minimum pensiya 200 manata çatdırılmasına dair müvafiq sənədlərin imzalanması əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına təsir edəcdir. Həm peşə, həm də ümumtəhsil məktəblərində diagnostikadan keçən müəllimlərin maaşlarında isə 20 faiz artım olacaq və son iki ildə bu kateqoriyadən olan şəxslərin maaşları 40 faize qədər artmışdır.

"Daily News Hungary" nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib

**M**acaristan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurasının) üzvü olan ölkələr üçün Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsində əməliyyat meydani ola bilər". AZERTAC xəbər verir ki, Türk Şurasının bu günlərdə Bakıda keçirilmiş Zirvə Görüşündə Macaristan Baş Naziri Viktor Orbanın söylədiyi bu sözələr Macaristanda çıxan ingilisdilli "Daily News Hungary" nəşrində dərc olunmuş məqalədə sitat gətirilib. AZERTAC-in materiallarının istifadə edilməklə hazırlanmış məqalədə Baş Nazir Viktor Orbanın Bakıdakı bəyanatından aşağıdakı hissə xüsusi vurğulanır: "Macaristan Avropa Komissiyasının yeni tərkibində genişlənmə və qonşuluq siyaseti portfelinə sahib olmaq uğrunda mübarizə aparır". Bu mübarizənin "ağır döyük" olacağını etiraf edən Baş Nazir Macaristandan şansının pis olduğunu söyləyib. Macaristan hökumətinin başçısı deyib: "Əgər biz uğur qazansaq, Şərqi Tərəfdəşligi və Türkiyənin Al-əzvlüyü barədə danışıqlar çərvivəsində Azərbaycan ilə six əməkdaşlıq edəcəyik".





## Mübariz Qurbanlinin “Heydər Əliyev: Azərbaycanlıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlinin “Heydər Əliyev: Azərbaycanlıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub. Kitabda azərbaycanlıq ideyasının mədəni, mənəvi və tarixi kökləri, sovetlər dövründə azərbaycanlıqlı münasibət, Ulu Önder Heydər Əliyev tərəfindən azərbaycanlılığın dövlət ideologiyası səviyyəsində təsbit olunması, müstəqil dövlət quruculuğu prosesində bu ideyanın təbliğ və təşviq edilməsindən bəhs edilir. Üç fəsildən ibarət olan kitabda M.Qurbanlı, eyni zamanda, azərbaycanlıq ideologiyasında dini-mənəvi dəyərlərin mühüm yer tutduğu, milli-mənəvi dəyərlərin xalqın mənəviyyatı, dünyagörüşü, həyat və düşüncə tərzinin ayrılmaz hissəsinə təşkil etdiyi, ideologyanın tərkib hissəsində islam dini dəyərlərinin mühüm yeri və əhəmiyyəti olması kimi məsələlərə toxunub. Müəllif kitabın III - “Mənəvi dəyərlər azərbaycanlıq ideologiyasının hissəsi” kimi adlı fəsilində Ulu Önder Heydər Əliyevin ölkə rəhbərliyinə qaydışını dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərinə yeni mərhələnin başlanğıcını qoyduğunu, ölkədə sabitliyin və təreqqinin əsas amil olduğunu nəzəre alaraq, multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyənleştirdiyini vurğulayıb. M.Qurbanlı müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq, bütövlükde, sağlam cəmiyyətin formallaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini geləcək nəsillərə ötürmək kimi tarixi vəzifəni üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi missiyadan geniş şəkildə bəhs edib.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalısan mütəxəssislərə, eləcə də, siyasi şəhərçilərə və gənc tədqiqatçılara faydalı ola bilər.

R.HÜSEYNOVA

## Rusların Qaregin Njdeyə antipatiyası var



Rusiya Xarici İşlər Nazirliyi Garegin Njdenin heykəli ilə bağlı münasibət bildirib. SIA Ermənistana məxsus rusar-minfo.ru saytında yayımlanan məlumatla istinadən xəber verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Garegin Njde haqqında mətbuatda yayılan məlumatlarla əlaqədar yaranan vəziyyətlə bağlı briñinqdə danişib.

Məlumatda qeyd olunur ki, Krasnodar ərazisindəki Armavir şəhər sakinlərinin Njdenin xatirə lövhəsinin erməni kilsəsi ərazisindən sökülməsini tələb etməsi ilə bağlı suala, Zaxarova cavab verib ki, Rusiyadakı kilsə dövlətdən ayıridir. Amma bütün bunların fonunda görünür ki, rusların Qaregin Njdeye antipatiyası var və bu təkzibədilməzdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə olaraq Armavirdəki vəziyyətdən, yerli hakimiyət orqanlarının hərəketlərindən və Dövlət Dumasının deputatı Leonid Kalaşnikovun xatirə lövhəsinin sökülməsi təşəbbüsünün dəstəklənməsindən xəbərsiz olduğunu da əlavə edib.

Inam Hacıyev

# İLHAM ƏLİYEV FAKTORU - XALQ DƏSTƏYİNDƏN QİDALANAN UĞUR REALLIĞI

**B**u gün ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzlu malik olması hər bir Azərbaycan vətəndaşının qurur və iftخارına çevrilib. Müasir dönyanın əsas liderlərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mötəbər və ali tribunalardan səsləndirdiyi fikirlər, bəyanatlar, etdiyi çıxışlar, irəli sürdüyü çağırışlar dünya birlüyü tərəfinən ehtiramla qəbul olunur, dəstəklənir və yüksək qiymətləndirilir. Bu, həm də daha bir reallığı əks etdirir ki, müstəqil Azərbaycan bütün dönyanın gözü qarşısında sabit, dinamik və sülhsever dövlet kimi inkişaf edir, qətiyyətlə parlaq gələcəyə doğru addımlayır.

Cənab İlham Əliyevin dövlət başçılığı apardığı məqsədönlü siyasetin real təntənəsi bütün sahələrdə hiss edilir. Bu günlərdə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin devəti ilə Rusyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasında çıxışı, qətiyyətlə səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazıldı. Prezident İlham Əliyev fürsətdən istifadə edərək, Azərbaycanda əldə edilən nailiyyətləri və qarşılıqlı əməkdaşlıq istiqamətindəki prosesləri diqqət mərkəzinə çekməkə yanaşı, ölkə reallıqlarını da beynəlxalq ictimaiyyətə çatdırıdı. “Valday” Beynəlxalq Diskussiya Klubu kimi mötəbər bir forumun tribunasından Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sərərət bəyanat Ermənistana Respublikasının baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ səfəri zamanı Xankəndidəki görüşü zamanı “Qarabağ Ermənistəndir, nöqtə” şəklində ifadə olunmuş səsən fikrine beynəlxalq ictimaiyyət qarşısında obyektiv siyasi və diplomatik cavab oldu. Real gerçəklilik ifadəsi olan “Qarabağ Azərbaycandır və nida işəri!” bəyanatı Prezident İlham Əliyevin müdrikliliyi və hazırlıqlığı bir daha təsdiq etdi.

Ermənistanın  
yürütdüyü təcavüzkar  
siyasetinin növbəti  
ifşası



**Isa HƏBİBBƏYLİ, AMEA-nın  
vitse-prezidenti,  
Milli Məclisin deputati**

Eyni zamanda, dövlətimizin başçısı Bakıda keçirilən Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirve Görüşündə vaxtile Zəngəzur bölgəsinin Azərbaycandan alınıb, Ermənistana birləşdirilməsinə də diqqət çəkib. Regionun bugünkü reallıqları müzakirə etmək üçün Türkəlli Dövlətlərin rəhbərlərinin bir araya gəldiyi mötəbər beynəlxalq tədbirin tribunasından bu fikirlərin səsləndirilmesi Azərbaycanın principial mövqeyindən bir addım da geri çəkilməyəcəyin, öz ərazi bütövlüyü bərpa etmək əzmində və gücündə olduğuuna daha bir mesaj oldu. Bu, eyni zamanda, işğalçı Ermənistanın yürütdüyü təcavüzkar siyasetinin növbəti ifşası idi. Bu baxımdan, onu da xatırlatmək olar ki, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə ölkəmizin rəhbəri Ermənistana çox ciddi diplomatik həmət etdi - hücum diplomatiyasını en yüksək səviyyədə və bütün mənətgidi ilə ortaya qoymuş oldu. Ona görə də, qeyd edə bilərik ki, bu addımlar Ermənistana-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi kifayət qədər gücləndirdi. Prezident İlham Əliyev Ermənistanda faşizmin əbediləşdirilməsi ilə bağlı yürütdüyü siyaseti bütün dünyaya göstərdi.

Beləliklə, ölkə rəhbərimiz ermənilərin faşizm ideologiyasının təbliğini ifşa etməsi ilə yanaşı, həm də II Dünya Müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsnə idmətlərini faktlara sadalayıb.

**Dövlət başçısının  
qətiyyətlə çıxışları  
Ermənistan  
rəhbərliyini çıxılmaz  
duruma salır**

Yeri gəlmışkən, onu da qeyd etmek

yerinə düşərdi ki, Prezident İlham Əliyevin diplomatik zərbəsinin qarşısında Paşinyanın arqumentləri çox zəif olub. Daha dəqiq desək, Cənab İlham Əliyev Paşinyanın bayanatlarını darmadağın etdi. Ümumiyyətlə, Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə, düşmən ölkəyə zəbəvurur. Dövlət başçısının qətiyyətlə çıxışları Ermənistən rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübüt edilir ki, Ermənistən sülhün tərəfdarı, amma bu, mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edecəyik. Ermənistən həm diplomatik müstəvədə, həm də hərbi müstəvədə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlər bunun əyani sübütudur.

**Azərbaycan xalqı  
İlham Əliyevin həm  
daxili, həm də xarici  
siyaset təşəbbüslerini  
bəyənir və dəstəkləyir**

Ümumiyyətlə, bu gün Azərbaycan dövləti sabitliyi, təhlükəsizliyi və yüksək səviyyədə qorumağı bacarır və her bir vətəndaşının təhlükəsizliyinin qarantidır. Bütövlükde isə, Azərbaycan beynəlxalq məqyasda sabitlik adası kimi səciyyələndirilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün öz iqtisadi-siyasi stabilliyinə, inkişaf tempinə görə istər qonşu dövlətlərdən, istərsə də region ölkələrindən seçilir. O baxımdan ki, həm siyasi müstəvədə qazanılan uğurlar, həm də iqtisadi sferada əldə olunan nailiyyətlər ölkənin müyyənəşdirilmiş inkişaf strategiyası esasında addımlamaqda davam etməsinə şərait yaradır, təhlükəsizlik və sabitliyə xidmət edir. Sadalanlanlar ölkəmizin tam sabit olduğunu, ictimai-siyasi sabitliyin milli inkişafaya, dövlətin gücünü artırmasına mühüm töhfələr verdiyini aşkar edir. Bu stabilliyin və inkişafın esasında isə Ümummilli Liderimiz Heydər Əliyevin teməlini qoymuğu və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs dayanır. Bu gün öz ölkəsini sevən, dövlət maraqlarına xidmet edən hər bir azərbaycanlı tam məsuliyyəti ilə deyə bilər ki, Azərbaycan xalqı İlham Əliyevin həm daxili, həm də xarici siyaset təşəbbüslerini bəyənir və dəstəkləyir. Məhz bu gerçəlik ölkəmizin uğurlarını davamlı etdirir, növbəti qələbə və zəfərlərə doğru yüksəldir.

## Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb

**A**zərbaycan Respublikasının Gənclər Fondu Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyaseti ilə bağlı program və layihələrin grant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən iyulun 14-dən avqustun 23-dək keçirdiyi 13-cü grant müsabiqəsinin nəticələrini açıqlayıb.

AZGF-dan AZERTAC-a bildiriblər ki, Fondun Müşahidə Şurasının qərarına əsasən 161 yerli layihənin dəstəklənmə-



si məqsədə uyğun hesab edilib. Müsabiqə qaliblərinin siyahısı ilə Fondun veb-saytında tanış olmaq mümkündür. Müsabiqədə qalib olmuş hər bir qrantın alınması məqsədilə oktyabrın 17-dən etibarən Fondun rəsmi internet saytına öz kodu və şifrəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılışdırılması ni həyata keçirə bilər. Gənclərlə Fond arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq “Xidmətlər” bölməsindən istifadə edərək “Müqavilə” pəncərəsinə keçid edilməlidir.

# Uğurlu sosial-iqtisadi islahatlar xalqın rifahına yönəlib

Cənab İlham Əliyevin iqtisadi müşavirəsi növbəti perspektivləri önə çıxardı

**P**rezident İlham Əliyevin istiqamətləndirdiyi sosial-iqtisadi siyasetinin mərkəzində ilk önce vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil özkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində, ardıcıl olaraq, mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan, həm də belə bir qənaətə gəlmək olar ki, ölkə başçımızın keçirdiyi iqtisadi müşavirəsi növbəti perspektivləri və strateji xətti önə çıxarıb.

## Bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə birləşdirilərək, uğurlu nəticələr əldə olunur

Biz, elə de uzağa getməyərək, Prezident İlham Əliyevin bu ilin yayından başlayaraq, təqdim etdiyi növbəti və tarixli sərəncamlarını xatırlaya, eləcə də, yeni qanunvericilik təşəbbüsü reallığında və vətəndaş rifahi namine atılan mütərəqqi addımların uğurlu nəticələrini bir daha nəzərdən keçirə bilərik.

Bütün çıxışlarında və tezislərində Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb: "Biz özkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı, məhz buna söykənir". Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial ve iqtisadi siyasetə malik olan bir ölkədir. Aparılan siyasetin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin, ilk növbədə, əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. O da, əbəs deyil ki, müşavirədəki çıxışında dövlət rəhbərimiz, demək olar ki, bütün sahələrə toxundu və qeyd etdi ki, atılan hər bir addım, verilən hər bir qərar Azərbaycan xalqı üçündür. Çünkü Azərbaycan dövlətinin yürütdüyü mühüm siyasi aspekt, bilavasitə insan amilidir.

## Azərbaycan MDB məkanında liderlik



Nəriman Əliyev,  
Milli Məclisin deputati

### mövqeyini qoruyub-saxlayır

Bu gün Azərbaycanda iqtisadiyyatın digər sahələri ile yanaşı, həm də qeyri-neft sektorunu durmadan inkişaf xəttini tutub. İstər kənd təsərrüfatında, istərsə də sənaye-mizdə eldə edilən nailiyetlər, önə çıxan rəqəmlər də, bu reallığı kifayət qədər ehtiva etməkdədir. Qeyri-neft sektorunun 3 faizdən çox, sənayedə isə 15 faizdən artıq artımın göstəricisi həm də növbəti reallığı ortaya çıxarıb - Azərbaycan MDB məkanında liderlik mövqeyini qoruyub-saxlayır.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə, MDB-ye üzv ölkələrlə müqayisə edildikdə, alıcılıq qabiliyyəti indeksi üzrə öncül yere sahiblənib. Bu artım digər tərəfdən özəl sektora da böyük təsir göstərir. Çünkü bu amil özəl sektorda da işçi qüvvəsinin rəqəbat qabiliyyətini gücləndirir və əmək bazarına müsbət təsir edir. Minimum əməkhaqqının artırılması, həm də Azərbaycanın makroiqtisadi və beynəlxalq göstəricilərinə müsbət təsir edətməklə, birbaşa özkəmizin inkişafına xidmət edir.

Onu da qeyd edək ki, 2019-cu ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqqlarının artımı üçün dövlət tərəfindən illik 2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Digər mühüm fakt: 2003-cü il nisbetən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artıraraq, 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artıraraq, 77,4 manatdan 581,2 manata çatıb.

### Prezident İlham Əliyev müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb

Azərbaycanda minimum əməkhaqqının artırılması beynəlxalq səviyyədə özkəmizin reytinqinin daha da yüksəlməsinə, az maaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi

əmək haqlarının leqallaşmasında yeni irəliləyişlərə, dövlət və qeyri-dövlət sahələri üzrə əməkhaqqı fərqliliyin azalmasına, qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına yaxınlaşmasına da, öz müsbət təsirini göstərir. Minimum əməkhaqqı artımı, əhəmiyyətin, işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin coxalmasına deyil, əhəmiyyətin, gələcək sosial təminatlarına müsbət təsir edir. Çünkü artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də coxalır. Bele olan halda, işçinin fərdi hesabındaki pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək pensiya təminatı, habelə, gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımdan faydalıdır.

Xüsusilə, vurğulamaq yerinə düşərdi ki, əhalinin rifahına xidmət edən bütün bu addımlar eyni zamanda dövlət başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının dəmir inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələri, dayanıqlı iqtisadi təreqqi hesabına əldə edilən imkanlar hesabına atılır. Bu inkişaf 2019-cu ildə də uğurla davam edir. Hələ ötən 2018-ci ilin yekunları müzakirə edilərkən, dövlət başçısı 2019-cu ilin özkəmiz üçün uğurlu il olacağına əminliyini bildirmişdi. Qeyd edilənlər yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar programı əmək, meşğulluq, sosial müdafiə sahələrində idarəcilik və əhaliyə xidmətlərin təkmilləşdirilməsinə, müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb.

### Özkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə kifayət qədər əminlik yaradır

Beləliklə, güclü iqtisadiyyatın məntiqi nəticəsi olaraq, Azərbaycanda mühüm sosial proqramlar da ildən-ilə genişlənir. İnsanlarımızın bütün kateqoriyaları həmin proqramlardan maksimum dərəcədə faydalanan, töhfələrini alırlar. Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial islahatlar programı nəticəsində, Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçidiyi göstərir və özkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə kifayət qədər əminlik yaradır.

# Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

**A**zərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi müşavirədə özkəmizdən hallar barədə də ətraflı söz açdı. Islahatların iqtidarda olan bəzi şəxslərin mənafeyinə toxunduğu diqqətə çatdırın dövlət başçımız həmin şəxslərin öz istək və maraqlarını təmin etmək üçün mətbuatda qarayaxma kampaniyası apardıqlarını önə çəkdi. Cənab İlham Əliyevə belə həssas məsələyə diqqət ayırdığı üçün təşəkkürümüz bilirirəm.



Azərbaycan Mətbuat Şurası ayrı ayrı şəxslərin mediadan korporativ maraqlar naminə yararlandıqları reallığını dəfələrlə vurğulayıb. Bunu bəzən özlərinə rəqib şəxslər barədə kompramat materialları dövriyyəyə buraxmaqla gerçəkləşdiriblər. Həmin materialları ise bir qayda olaraq jurnalistikadan sui-istifadə edənlərin elinə düşüb. Mətbuat Şurası beleləri "reket jurnalistlər" adlandırır. Hətta bezi memurlarla "reket jurnalistlər" arasında temasın olduğunu dair şübhələrimiz də olub. Bu qənaətimiz Şuraya daxil olan şikayətlərin motivinə əsaslanıb.

Azərbaycan Mətbuat Şurası bele hallara qarşı daim mübarizə aparıb. İllərdir ki, Şuranın tərkibində "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fealiyyət göstərməkdədir. Komissiyada dövlət qurumlarının nümayəndələri də təmsil olunurlar.

Mətbuat Şurası peşə vəzifəsindən sui-istifadə edən, insanların şəraf və ləyaqətinə aşağılayan, işgüzar nüfuzuna zərər vuran kütləvi informasiya vasitələrinin adalarının yer aldığı "qara siyahı" tərtib edib. "Qara siyahı" media sahəsindəki yaritmazlıqlara qarşı mübarizədə ən tutarlı ictimai qınaq tədbiridir. Ancaq bu yetərlidir? Təbii yox.

Bəli, ictimai qınaq yetərlidir deyil. Çünkü məsələnin kökündə hansı KİV-in peşə müstəvisində yol verdiği nöqsan və ya nöqsanlar dayanır. Bir çox məsələlər bilərkdən, planlaşdırılmış şəkildə həyata keçirilir. Cənab Prezidentin çıxışında səsləndirdiyi məqamlar mehəz bundan irəli gelir.

Ölkədə aparılan islahatları gözəri götürməyən qüvvələr mövcuddur. Ancaq məsələnin digər terəfi də var. Heç kəs təminat vera bilmək ki, bu qüvvələr ne vaxtsa xaricdə anti-milli dairələrlə əlaqə qurmayaçaqlar. Bu gün islahatı özlərinin şəxsi maraqlarına təhdid kimi görənlər sabah bu təhlükəni aradan qaldırmak üçün kimlə desən əməkdaşlığı gedərlər. Şübhəsiz ki, hazırlı boşluqda onların medianın gücündən faydalama ehtimalları mümkündür. Deməli, qarşıda duran vəzifə həmin boşluğu aradan qaldırmadır. Yəni bir daha vurğulayım, yalnız ictimai qınaqla kifayətlənmək olmaz.

Medianın sərf dövlət tərəfindən nizamlanlığı, tənzimləndiyi dövrə qayda bilmər. Buna görə Azərbaycan Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsini təklif etmişik. Nəzərə almaq lazımdır ki, medianın özünü tənzimləmə modeli kimi Şuranın ictimai qınaqdan başqa müəyyən təsir riçaqları olmalıdır. Bu, yalnız bizim fikrimiz deyil, bütövlükdə media ictimaiyyətinin mövqeyidir.

İkinci, bu gün internet media organlarının həyatımıza təsiri çox güclüdür. Amma bu təsir cəmiyyətin tələblərinə ne dərəcədə adekvatdır? Biz bəzən yayılmışlığı material şikayətə sebəb olmuş internet KİV-in ünvanını təpə bilmirik. Sayta baxırsan, heç bir əlaqə vasitəsinə rast gelinmir. Çünkü KİV kimi bunu onlardan heç tələb edən də yoxdur. Yəni məsələnin hüquqi münasibətlər sisteminde özünə məhz KİV kimi yer tutsun.

Ümumən islahatlar KİV sahəsini də əhatə etməlidir. Reklam bazarı genişləndirilməlidir. Bunun üçün hüquqi mexanizmlər işə salınmalıdır. KİV-lərin yayımı və satışı işi təkmilləşdirilməlidir. Əgər birbaşa qanunvericilik islahatından danışırıqsa, diffamasiya məsələsinə ciddi önem verilmelidir. Nəzərə alınmalıdır ki, diffamasiyanın dekriminallaşdırılması yalnız təhqir və bəhtana görə cinayət mesuliyyətinin aradan qaldırılması demək deyil. Diffamasiya mühiti media sisteminə yeni düzən gətirən sistemdir. Dünya praktikasına baxsaq, bu sistemdə sözə, ifadə edilən fikrə görə məsuliyyət həddən artıq böyükdür, cəza tədbirləri isə kifayət qədər adekvatdır. Biz buna nail olmalıyıq.

Bir daha bildirməliyəm ki, cənab İlham Əliyevin iqtisadi müşavirədə səsləndirdiyi fikirlər son dərəcə vacibdir, aktualdır. İstenilən cəmiyyətdə yeniliyi bir növ, süngü ilə qarşılıklar olur. Azərbaycanda da var. Dövlət başçımız çıxışında bunun media üzərində gerçikləşdirildiyinin anonsunu verdi. Bu bizim üçün kifayət qədər ciddi siqnaldır.

Əlbəttə, media islahat gedişində nəzərə çarpan nöqsanları, çatışmazlıqları diqqətə çatdırımlı, hətta ən sert tənqid də yer verməlidir. Ancaq heç bir halda tənqid qərəzə köklənməlidir, onun hərəketverici qüvvəsi yalnız ictimai maraqlar və mənafə olmalıdır. Hansısa media organı nəyinse müqabilində islahatın qarşısında dayanan qüvvənin rupper rolunda çıxış edirə, özünün ictimai missiyasını unutmuş olur. Dövlət başçısının da bildirdiyi kimi, ortaya çox ciddi siyasi iradə qoyulub - "Biz Azərbaycanı müasir, sürelə inkişaf edən, şəffaflığı öz siyasetində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacaq". Peşəsinə sadıq jurnalistlərin toplaşdıqları media organlarımız məhz bunun üçün çalışırlar və heç bir qüvvə bu yolu gedilməsinə qarşı çıxmır.

## Müşavirədən daha hansı qənaətlərə gəldik?

Sağlam mətbuat maksimum qaydada fəaliyyət prinsipini artırıb, təkmilləşdirməlidir



**Bəhruz QULİYEV,  
“Səs” qəzetinin baş redaktoru**

**A**zərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirdiyi sonuncu müşavirədə irəli sürdüyü bir sira əhəmiyyətli fikirlər və toxunulan mühüm, eləcə də həssas məqamlar söz yox ki, medianın, eləcə də ictimai rəyin diqqəti mərkəzindədir. Dövlətimizin başçısı sosial-iqtisadi məsələlərlə yanaşı, digər aktual nüansları diqqət çatdırıcı və həmin nüanslardan biri də həyata keçirilən islahatlara maneçilik törədən hallarla bağlı olur. Məhz bu amil sübuta yetirdi ki, uğurlu islahatlar siyasetini qəsdən kölgədə qoymaşa cəhd edilən adımlar atılır, bu xüsusda şəxsi dividənt və maraqlarını güdənlər də olur. Bunun üçün isə, onlar bir sira “medialardan” istifadə edirlər.

### Korporativ maraqlara görə həyata keçirilən islahatlara mane olmaq yolverilməzdir!

Əslində, həmin “medialar”, yaxud bele desək - “mətbuat səhifələri” hansılardır və onların məqsədləri nəyə hesablanıb? O da sırr deyil ki, bu gün Azərbaycan mətbuatında kifayət qədər özünü doğrudan, fəaliyyəti ile oxucu kütləsinin rəğbətini qazanan, heç bir qaranlıq məqsədlər güdməyen qəzetlər, saytlar fəaliyyət göstərirler ki, onların iş prosesləri, kredoları həm də dövlətçilik maraqlarından çıxış etmək reallığına söykənir. Bu baxımdan, verilən sualın cavabı birdir: şəxsi mənfətlərini güden bezi insanlar korporativ maraqlarına görə vezifələrinin öhdəsindən layiqince gələn, dövlət başçısının tapşırıq və tövsiyələrini vicdanla yerine yetirən, vezifələrinin öhdəsində şərəflə gələn dövlət məmurlarının hədəfə götürmək qədər yanlış yolla addımlayırlar. Bunun üçün isə məhz rekətçiliklə məşğul olan qəzet və saytlar məraqla alətlərinə çevirirlər.

O da sırr deyil ki, bu gün Azərbaycan Mətbuat Şurası reket jurnalistikasına qarşı ardıcıl addımlar atır, həqiqi jurnalistikianın inkişafı üçün çoxsaylı layihələr həyata keçirir, gelecekde tətbiq edilecək plan və təşəbbüslerin uğurlu konsepsiyasını qurur. Eyni zamanda, bu da bəllidir ki, artıq adıçəkilən qurum kırı maraqlara xidmet edən “medialar” aşkar edərək, “qara siyahıya” salır, belə yarıtmaz fəaliyyətlərə qarşı amansız mübarizə aparırlar.

### Məhz ictimai qınaq deyilən amildən sui-istifadə edənlər öz çirkin

### məqsədlərini “reket jurnalistikası” vasitəsi ilə ictimailəşdirirlər

Möhtərem Prezidentimiz müşavirədə ictimai nəzarət faktoruna da toxunaraq, bu amilin davamlı qaydada tətbiq olunması vacibliyindən də danişib. Daha dəqiq desək, məhz ictimai qınaq deyilən amildən sui-istifadə edənlər öz çirkin məqsədlərini “reket jurnalistikası” vasitəsi ilə ictimailəşdirir, ölkə rəhbərliyinin təyin etdiyi uğurlu sosial-iqtisadi kursa xidmət göstərən dövlət məmurlarını hədəfə alırlar. Ona görə də, cənab İlham Əliyev müşavirədən çıxışında həmin məsələləri irəli sürməklə müəyyən dairələrə öz mesajını ünvanlaşdırıb. Bu səbəbdən, eger kimlərə həmin mövzunu qəsədən, bilərək dən bütövlükde Azərbaycan mətbuatının adı ilə bağlayırlarsa, onlar ciddi səhəvə yol verirlər. Çünkü müasir Azərbaycanın sağlam media məkanı heç vaxt imkan verməz ki, həmin məkana hər hansı digər qaranlıq fəaliyyətləri olan dırnaqrarasi qəzetlər və saytlar daxil olsunlar.

Hətta belə bir nəticə də hasil etmək olar ki, eger bu gün xaricdə fealiyyət göstərən anti-milli ünsürlər Azərbaycanda gedən demokratiya və tərəqqi prosesinə qarşı qarayaxma kampaniyaları aparırlarsa, bu gün şəxsi mənfətlərinin reallaşdırılması üçün hər vəchlə vicdanlı insanları ləkələməyə çalışanlar da demək olar ki, eyni missiyani daşıyırlar. Buna isə bir ad vermək olar - dövlət və xalq əleyhine fealiyyət!

Təbii ki, bu gün ölkəmizdə söz və ifadə azadlığı mövcuddur və bu, ana yasamızda da kifayət qədər tövşif olunub. Ancaq bu o demək deyil ki, yalnız KİV-lərdə deyil, eyni zamanda sosial mediada heç bir səbəb olmadan insanlar hədəfə alınsın, zorla “ictimai qınaq” hədfəne getirilsin. Ona görə də, bu gün Mətbuat Şurası kimi qurumun hüquqi statusu daha da təkmilləşdirilməli, onun fəaliyyət prinsipi genişləndirilməlidir.

### Media islahatlara qarşı çıxməq məqsədi güdən fərdlərin ayaq açaraq yürümələrinə imkan verməməlidir!

Bele olan halda, ictimai nəzarət daha da gücləndiriləcək və dövlətin istiqamətləndirdiyi uğurlu strategiyasına qarşı qaranlıq məqsədi güvvələr təsir edə bilməyəcək. Yəni ölkə başçımızın vurğuladığı hallar daha geniş spektrdə aradan qaldırılacaq. Çünkü cənab İlham Əliyevin sonuncu müşavirədə səsləndirdiyi fikirləri həqiqətən də vacib və aktual olmaqla yanaşı, həm də mətbuatı edilən müraciət kimi də qiymətləndirilə bilər. Bu isə yuxarıda qeyd edilən fikirləri bir daha sübut edir. Belə ki, istenilən media orqanı eger dövlət maraqları xəttini özünün fəaliyyət istiqaməti seçibsə, həmin organ heç bir zaman həyata keçirilən uğurlu islahatlara qarşı çıxməq məqsədini güdən addımların atılmasına imkan verməməlidir. Öks halda, belə media qurumları da xalq və dövlət üçün həyata keçirilən mütərəqqi addımların qarşısını alanlar sırasına daxil olurlar. Bunun üçün isə, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, ictimai nəzarət daha da gücləndirilməli və bunun üçün sağlam mətbuat maksimum qaydada fəaliyyət prinsipini artırıb, təkmilləşdirməlidir.

## Yüz milyon tirajla yayılan “China Daily” qəzeti AZƏRTAC-in idarə Heyəti sədrinin analitik məqaləsini dərc edib

**Y**üz milyon tirajla yayılan, dünyadan ingiliscədilli ən məşhur qəzetlərindən biri olan “China Daily” Azərbaycan Dövlət İforma-siya Agentliyi - AZƏRTAC-in idarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun “Siyasətdə varislik: Azərbaycanın taleyi və simasını dəyişən 26 il” serlövhəli analitik məqaləsini dərc edib.



Məqalədə ulu önder Heydər Əliyevin Azərbaycanda xaos və anarxiyanın, dərin siyasi-iqtisadi böhranın, vətəndaş qarşılardan, qeyri-sabitlik və ümidişliyin müşahidə olunduğu bir vaxtda - 1993-cü ildə xalqın tekidli tələbi ilə hakimiyətə qayıdırından sonra öten 26 ildə Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ölkənin çətin vaxtında dövlət idarəetməsinin sükanı arxasına keçərək, müdrikliyi və fitri idarəetmə istedadı sayesinde ölkəni dövlət müstəqilliyini itirmək tehlükəsində xilas etdi, ictimai-siyasi sabitlik yaratdı. Azərbaycanın tarixinde yeni səhifə açan bu 26 illik dövr, həyatın bütün sahələrində misilsiz inkişafla səciyyəvidir.

Azərbaycanda milli siyasi doktrinanın varisi barədə geniş təsəvvür yaradan məqalə oxucuları əsası 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursun hazırlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfində uğurla davam etdirildiyi və bunun real neticələri haqqında məlumatlandırır.

Məqalədə, həmçinin Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə həyatın bütün sahələrində baş verən misilsiz irəliliyələrdən, köklü islahatlardan bəhs olunur. Müellif Azərbaycanın ictimai-siyasi sabitlik emsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə postsovət məkanında lider ölkə olduğunu, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmili energetika və naqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətine çatdırır. Həmçinin 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondu və AZƏRTAC-in təşkilatçılığı ilə Bəkinin Dünya Xəber Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəber Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdiyini xatırlır. (Məqaləyə keçid: <https://www.chinadaily.com.cn>)

Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəcisi olan “China Daily” təkçə Cində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Qəzeti xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da onun global nəşr olduğunu göstəricisidir.

AZƏRTAC ilə “China Daily” arasında əməkdaşlığı dair anlaşma Agentliyin idarə Heyətinin sadri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmek üçün öten ilin iyununda Pekinə sefəri çərçivəsində qəzeti rəhbərliyi ilə görüşündə əldə olunub. O vaxtdan bəri AZƏRTAC və “China Daily” Azərbaycan və Çinin ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə baş veren mühüm yeniliklər barədə mütemadi informasiya mübadiləsi aparırlar. Qəzet ilə six əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzeti həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a “China Daily” tərəfindən “Fəxri beynəlxalq media tərəfdası-2019” mükafatı təqdim olunub.

### “Gələn il Azərbaycan iqtisadiyyatında daha da böyük rəqəmlər qeydə alınacaq”

**B**eynəlxalq maliyyə qurumlarının və reyting agentliklərinin hesabatlarında Azərbaycanın iqtisadi inkişaf dinamikası ilə bağlı açıqlanan rəqəmlər getdikcə daha da müsbət doğru yaxşılaşmaqdadır”. Bu fikirleri SIA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

2015-2016-ci illərdə xarici iqtisadi amillər səbəbindən kəskin şok yaşandığını deyən ekspert söyleyib ki, lakin son illər ərzində makro-iqtisadi sabitlik möhkəməlməkdədir: “Makro-iqtisadi sabitlik dinamikasında inkişafın rəqəmləndirilməsi, tədricən daha yüksək templər əldə edilir. Bu mənada Beynəlxalq Valyuta Fondunın açıqladığı göstəricilər heç də təsadüfi xarakter daşıdır. 2018-ci ildə ÜDM istehsalında iqtisadi artım baş verdi. Bu artımın cari ildə de davam edəcəyi ilin əvvəlindən proqnoz edilirdi. İlin başa çatmasına iki aydan bir az artıq vaxt var. Ölək iqtisadiyyatında gedən proseslərə diqqət yetirsək görərik ki, bu ilin sonuna kimi ÜDM-in əhəmiyyətli artımı qeydə alınacaq”.

Növbəti illərə gəldikdə P. Heydərov vurğulayıb ki, 2020-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vətənəsi ilə Türkiyəyə və Avropaya mavi yanacaq ixrac edəcək: “Beləliklə, ölkəmizdə yeni bir dövr başlayacaq. Enerji resurslarımızın xarici bazarlara çıxarılması baxımından bu layihə bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünkü TANAP layihəsi ölkəyə böyük vallyuta axını getirəcək ki, bu da öz növbəsində ÜDM-in artmasına səbəb olacaq. Digər tərəfdən, qeyri-neft sənayesində istehsal edilən mehsulların idxal və ixrac əməliyyatlarında müsbət dinamika müşahidə edilir”.

Iqtisadçı qeyd edib ki, əger stabillik davam edərsə, növbəti illərdə göstəricilər dəha da arta bilər: “Gələn il Azərbaycan iqtisadiyyatında daha da böyük rəqəmlər qeydə alınacaq”.



**Nailə Məhərrəmova**

**B**u gün Azərbaycan dünyada güclü ve nüfuzlu dövlət, içti-mai-siyasi sabitliyin ve davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla, uzaqgörənlək realaşdırılan daxili və xarici siyaset kursu dayanır. 28 illik müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyaset, ölkəmizin etibarlı və strateji tərəfdəş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səhiyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz bu müstəqillik tarixində əldə olunan nailiyyətlərdir. Bu gün - 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu tarixi gündür. 28 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi.

Oktyabrın 8-də işə başlayan növbədən-kənar sessiya məsələni 4 gün müzakirə etse də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Tarixi reallıqlar, bir daha gösterdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündə xətt çəke bilmədi. Əsrler boyu müstəqillik arzusu ile yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyerlərini və mədəniyyətinə göz bəbəyi kimi qoruyub-saxlaya bilmişdi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın bürüze verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummülli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ile Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Önder Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummülli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisine Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətə yeni bir mərhələnin başlangıcı oldu. Ümummülli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-de ümumxalq səsverməsi nəticəsində, Ulu Önder Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz Ümummülli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəcilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm süren iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Büyük zəka və iradə sahibi olan Ümummülli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, mühərribə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummülli böhrana son qoya-



# 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

raq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Azərbaycan xalqının Ulu Öndərin azərbaycanlıq ideyası etrafında da-ha six birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi. 12 may 1994-cü ildə cəbhə bölgəsində atəşkəsin əldə edilməsini nəzərə tutan Bişkek Protokolu imzalandı. Atəşkəsin əldə edilməsindən sonra həm ölkə daxilində sabitliyin temin olunması, həm de Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik danışçıların aparılması üçün real fürsət yaranmışdı.

## AZƏRBAYCAN XALQI AZADLIĞINI ƏLDƏ ETMİŞ XALQ KİMİ YAŞAYACAQ, ÖZ MÜSTƏQİL DÖVLƏTİNİ QORUYACAQ, SAXLAYACAQ VƏ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI ƏBƏDİ YAŞAYACAQDIR

1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayesində, ölkədə bazar iqtisadiyyati münasibətləri bər-qərar edildi.

"Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətinin qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır" deyən Ulu Önder Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Ösrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın en aparıcı dövlətlərinin en qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda ehəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sistemine qoşuldu. Bu, Ümummülli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna olan hörmətdən, Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan yaranmışdı.

Vaxtıla Ulu Önder Heydər Əliyev tərəfin-

dən qorunub- saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və Onun əbdəliyi temin edilir. Bütnə bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi ebedi və dönməzdür. Bu, müasir Azərbaycan insanının xoşbəxtliyidir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Bizim nəslimizin en böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətde yaşayırıq. Bizdən əvvəlki nəsillər de bu arzularla yaşımişlər. Ancaq bu arzulara çata bilmemişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qıymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq".

Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftle bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır: "Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirme, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önemli addimlar atılmışdır və ölkəmizin gelecek inkişafı üçün nəsiyasi, nə iqtisadi, nə hər hansı bir başqa mənəvə və ya problem yoxdur. Azərbaycan bundan sonra, ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var".

## "BİZ XALQIMIZIN MILLİ MARAQLARINA ƏSASLANAN MÜSTƏQİL SİYASƏT APARAN MÜSTƏQİL ÖLKƏDƏ YAŞAYIRIQ"

Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qoşqaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın iqtisadi və logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtə-

lif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır, bu layihələr siyasi vəziyyətə təsir edir və sabitliyin təminatına töhfə verir. Şərqi Qərbe və Şimaldan Cənuba uzanan yoluñ üzerinde yerləşən Azərbaycan bu imkanından istifadə etməklə, qitələri və ölkələri birləşdirir. Bütnə bunlar, onu deməyə əsas verir ki, artıq nəqliyyat-logistika aspektlerində Azərbaycan regionun mərkəzi qoşağına çevrilib. Ölkəmizin ərazisindən keçən "Şərqi-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilmesi üçün real imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi-iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzəq təhlükəsizliyi üzrə tam müstəqilliye nail olunması milli hədəflərdən biri kimi müyyənləşdirib.

Neft kapitalının insan kapitalına çevriləməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılır. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dönyaın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinə təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. Azərbaycanda güclü sosial siyaset həyata keçirilir, vətəndaşlar dövlətin yüksək diqqət və qayğısı ilə ehətə olunur. Ölkəmizdə inqilabi xarakterli sosial islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Yüz minlərlə mecburi köküne yeni evlər, şəhid ailələrinə, mühərribə veteranlarına isə güzəştlər, müavinətlər, mənzillər və minik avtomobiləri verilib.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyaset ölkəmizin etibarlı və strateji tərəfdəş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu nüfuzun və inamının göstəricisidir. Ölkəmizdə biri-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər "Eurovision" Mahnı Yarışması, ilk Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu, İslam Həmrəyliyi Oyunları və onlara belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşıdağı mekanda keçirilir.

Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütnə bunlar göstərir ki, Azərbaycan iqtisadi gücü malik dinamik inkişaf edən ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın uğurlu inkişafı, bir daha göstərir ki, yalnız azad və müstəqil oludur, ölkənin taleyi öz xalqının elində olduğunu halda, uğur əldə etmək olar: "Azərbaycan xalqının en böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına esaslanan müstəqil siyaset aparan müstəqil ölkədə yaşıyırıq".

Bütün bu və ya digər amillər 28 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklilikləridir.

**Nəzakət ƏLƏDDİNQIZI**

18 oktyabr 2019-cu il

Oktabrın 17-də Yeni Azərbaycan Partiyasının icra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib.

Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlar nəticəsində eldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr bərdə məlumat verib. O bildirib ki, Azərbaycanda təhsil dövlət siyasetinin prioritet istiqamətlərindən biridir. Təhsil siyaseti sistemli və ardıcıl şəkilde həyata keçirilir. Nazirin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil daim diqqət mərkəzində saxlayır. Bu məqsədə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncamlar, fərmanlar imzalanır.

Son bir il ərzində görülen işlər haqqında geniş məlumat verən C.Bayramov bu dövrde təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ümumi təhsildə təməyülləşmənin böyük effekt verdiyi müşahidə olunur. Eyni zamanda, istedadlı şagirdlərin üzə çıxarılması və onların gələcək üçün formalasdırılması da xüsusi diqqət mərkəzindədir.

Qeyd olunub ki, təhsilənlərin peşə seçimine və əmək fealiyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmiz-

## YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib



də ilk dəfə olaraq peşə təməyüllü siniflərin yaradılmasına da başlanılib. Növbəti tədris ilində isə peşə təməyüllü siniflərin sayının və əhatə dairesinin artırılması nəzərdə tutulur. Nazir bildirib ki, peşə təməyüllü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də eldə edəcəklər ki, bu da onların əmək fealiyyətinə başlamasına imkan verəcək.

C.Bayramov həmçinin qeyd edib ki, növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, STEAM layihəsinin tətbiq edildiyi ümum-

təhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Xatırladaq ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və integrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsindən ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşqələrlə vəsítəsile elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşışdır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayırlar.

Ali təhsil sahəsinə gəlincə, na-

zir söyləyib ki, ölkəmizdə ali təhsilin əlcətanlığının artırılması, rəqabət mühitinin formaladırılması istiqamətində ardıcıl siyaset həyata keçirilir. Ali təhsilin və elmən inkişafına xüsusi önem verən ölkə rəhbərinin cari ilin fevralında imzaladığı müvafiq sərəncamlara əsasən dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlerin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edir. Eyni zamanda, ali təhsil məssisələrində dövlət sıfarişi yerləri 66 faiz artırılıb. Beləliklə, ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.

C.Bayramov onu da söyləyib ki, dövlət siyasetində təhsil sisteminin maddi-texniki bazasının müasirəşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ilde

50-ci modul tipli olmaqla 84 yeni təhsil məssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir bildirib ki, təhsil məssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. C.Bayramov qeyd edib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirəşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri də qeyd olunmalıdır. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin esaslı təmiri həyata keçirilir.

"Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin telim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb", - deyə nəzir vurğulayıb.

Sonra təhsil naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırıb.



## Şəmkirdə müstəqillik günü qeyd olunub

**18** Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatı partiyanın bir qrup feal gəncləri ilə görüş keçirib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatının məsul işçiləri və feal gənclər iştirak ediblər. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbiri açıq elan edərək, geniş məzmunlu çıxış etdi. F.Vəliyev çıxışında qeyd etdi ki, tarix defələrlə sübut edib ki, müstəqilliyi qoruyub-saxlamaq, onu qazanmaqdan qat-qat ətəkdir. Gərek sınaqlara hazır olasın, her bir eziyyətə və çətinliyə dözməyi bacarasın. Tale elə getirdi ki, Azərbaycan bir əsrə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təessüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir de 70 il sonra yaradı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rayon təşkilatının sədri bildirdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi saridan heç bir narahatlılığı yoxdur. Müstəqilliyin tələyini müəyyənləşdirən əsas amiller qorunub-saxlanır və inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm de iqtisadi cəhətdən dönyanın qüdrətli dövlətlərindən birine çevrilir. İqtisadi artım tempinə görə ölkəmiz, nəinki regionda, həm de dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində realaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm de xalqımızın daha firavan yaşamasında müüm rol oynayaqdır. Sonra çıxış edən partiyanın feal gəncləri bildiriblər ki, nail olduğumuz müstəqillik bu gün Möhtərem Prezidentimiz, YAP-in Sədri Cənab İlham Əliyevin yürüdüyü daxili və xarici siyaset nəticəsində, daha da möhkəmlənib və Azərbaycanın müstəqiliyi əbədilik qazanıb.

RƏFIQƏ

## DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq

**Ö**zünə Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəller müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələr-



da siğınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən son günlər sosial şəbəkələrdə oktyabrın 19-da "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı Metropoliteninin "28 May" stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun AZERTAC-a daxil olan məlumatında bildirilir ki, Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dek mitinq keçirilməsi ilə bağlı müräbitinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühabizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki "Neftçi" idman klubunun Qaradağ telim idman bazasında keçirilməsi təklif olunub. Lakin buna baxmayaraq, təşkilatçılar həmin vaxtda qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılışdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşılıb.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerleşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsinin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılışdırılmasına baxmayaraq, onların faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmələri nəqliyyatın hərəkətinin iflic vəziyyətinə düşməsinə, ətrafdakı insanların haqlı narazılığına və nəticə etibarilə ictimai asayişin pozulmasına səbəb olub. Lakin buna baxmayaraq, həmin hüquqaziddə əmələrin qarşısı alınıb və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görürlər.

Bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşlığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayışı pozmaq olduğunu gösterir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bəyan edir ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fealiyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək. Bu səbəbdən də həmin şəxslər bir daha xəbərdarlıq edilir ki, qanunsuz əməllerin qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində ciyanet məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görürləcək.

## T E R S B A X I S

**Əli Kərimli müxalifətin hədəfində!**

Və ya AXCP sədrinin "Milli Şura" mitinq-şousu onun "mühacir biznesi"nə mənfi təsir göstərir



**"Milli Şura"nın rüsvayçı piket şousu bitər-bitməz, demək olar ki, müxalifət düşərgəsinin bütün cinahları AXCP sədri Əli Kərimlini hədəfə alaraq, onu ən sərt şəkildə tənqid və təhqir etməyə başladılar. Hətta piket-şouya qədər də eyni hal yaşandı və əvvəlcədən "Milli Şura"nın, hətta icazəli aksiyasının biabırıcı nəticələrlə başa çatacağı iddia olunurdu və oldu da... Ə.Kərimli, nədənsə, Lökbatana getməkdən çəkindi və...**

İndi isə, daha əvvəller verilən proqnozlar özünü doğrudur. Maraqlı məqamlardan biri de ittiham hədəfindən, məhz Ə.Kərimlinin olmasıdır. Yəni "Milli Şura"nın sədri rolunda çıxış edən C.Həsənli isə, ümumiyyətlə, nə saya, nə də hesaba alınır. Bu isə, ilk növbədə, belə qənaətə gəlməyə əsas verir ki, C.Həsənli Ə.Kərimlinin ipli kukla tipindəki siyasi oyunçadır və onu necə isteyirse, elə də oynadır. Belə ki, düşərgə mənsublarının fikrince, "Milli Şura"nın müxalifətin birgə mitinq təşkilində yer almaması, üstəlik, təkbaşına aksiyanın keçirilməsinə qərar vermesi müxalifətə arxadan vurulan xəyanət zərbəsidir. Bu arada AXCP sədrini daha çox və amansız şəkildə hədəfə alan digər müxalifəti partiyaların fərqli olaraq, Müsavat partiyasıdır. Partiyanın məclis üzvü, eləcə də, başqan Arif Hacılinin qardaşı Mustafa Hacıbəyli AXCP sədrini bacarıqlı, səriştəsiz və parçalayıcı şəxs olması fikrini öne sürərək, onu da iddia edib ki, Ə.Kərimli növbəti də müxalifət düşərgəsinə xəyanət edib. Çünkü Mü-

savat rəhbərliyi də daxil olmaqla, müxalifətə olan digər partiyalar birgə mitinq keçirməye hazırlaşlığı bir zamanda "Milli Şura"nın birgə mitinqin təşkilində yer almaması, üstəlik, təkbaşına aksiyanın keçirilməsinə qərar vermesi müxalifətə arxadan vurulan xəyanət zərbəsidir.

M.Hacıbəyli "Milli Şura"nın oktyabrın 9-da keçirdiyi piket-şounu fiasco adlandıraraq, qeyd edib ki, bu uğursuzluq bütün müxalifəti rüsvay edib. Yəni Ə.Kərimlinin eqoizm xəstəliyi müsavatçının sözügedən fikirlərə çıxış etməsine zəmin yaradıb: "...İşrərlə nümayiş etdirilən eqoizm, səhvlerden nəticə çıxarılmaması, bu qeydləri yazmağa vadar edədi. Özü də bili və başqa kontekstdə etiraf edir ki, bir partianın fədakarlığı ölkədə köklü dəyişikliklərə nail olmaq üçün yetərli deyil. Amma yeri geldi-gelmedi, az qala hər nəfəsində "biz ən...", "biz yeganə..." sözlərini təkrarlayır və çıxış yolu kimi, hər keçi AXCP üzvü olmağa çağırır. Bu eqoizmin, şəxsi və təşkilat maraqlarının ümumi maraqları üstələməsinin acısını, artıq neçənci dəfədir ki, dadmaqdayıq". Bu kimi ittihamların AXCP sədrinə, uzun illərdir ki, yağıdırılmasına baxmayaq, o, neinki bu ittihamlardan nəticə çıxarı, üstəlik, həmin mövqeyini daha çox sərgiləməye başlayır. Buna isə, daha bir səbəb var - "siyasi mühacir" biznesini əldən verməmək maraqlı, bu biznes istiqamətində düşərgədaxili monopoliya qurmaq və s.

Belə olan məqamda, gəlinən nəticə budur ki, Ə.Kərimli bir əlində iki deyil, hətta üç-dörd ədəd qarızı tumaşa cəhd göstərir. Ancaq onun bütün qarızları yərə düşərek, partlayıb-dağlıdır. Daha dəqiq desək, təkbaşına mitinq-şoular düzəldərək, içtimai sabitliyə xələl vurmaq yolları axtaran AXCP sədri sonradan partiyasının çəkməcələrinə yığıdı vəsiqələri satmağa çalışır. Əgər o, aksiyalarını digər formatda - müxalifətin birliliyi şəkildə keçirəsə, bu zaman onun ticarət dövriyyəsi azala bilər. Lakin fakt budur ki, onun bu siyaseti də köklü şəkildə fikskoya ugrayıb.

Rövşən NURƏDDİNOĞLU

**Mübariz Əhmədoğlu: "Paşinyanla Bako Saakyanın görüşündə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanması müzakirə edilib"**

böyük ehtimalla, Aşqabad razılaşması ilə əlaqəsi olan məsələdir".

M.Əhmədoğlu onu da bildirdi ki, N.Paşinyan Yerevanda həmsədrlərə görüşdü. Söhbət "Xalqların sülhə hazırlanmasının müzakirəsi" mövzusu ətrafında idi. N.Paşinyanın mətbuat xidmetinin yaydığı məlumatda bu, xüsusi qeyd olunmuşdu. Xarici İşlər Nazirliyinin yaydığı məlumatda göre, həmsədrlər xarici işlər naziri Z.Mnasakanyanla görüşdə öhdəliklərin mütənasibliyini müzakirə ediblər. Gürcüstanın Baş naziri G.Qaxariya da Yerevanda olarken, Dağlıq Qarabağ tənzimlənməsini ciddi müzakirə edib. 3 görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunması dinc tənzimləmədə aktivliyin göstəricisidir. Həmsədrlər qondarma qurumun de-faktō rehbəri B.Saakyanla da görüşdülər. Yayılan məlumatda yeni bir şey yoxdur. 2017-ci ilin yayında o zamankı prezident Serj Sarkisyan Dağlıq Qarabağa gəldi və sülh planını qəbul etmək məcburiyyətində olduğunu açıqladı. O zaman qondarma qurum Dağlıq Qarabağın rəhbərliyi Serj Sarkisyanın etiraz edə bilmədi. Amma indi qondarma Dağlıq Qarabağın rəhbərliyi N.Paşinyana qulaq asmır. Paşinyan S.Sarkisyanın ne dediyini bilir".

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı sərsəm bəyanatları erməni ictimaiyyətinin qəzəbinə səbab olub. Sözügedən məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğluun dediyinə görə, son günlərdə Dağlıq Qarabağ gündəliyi çox gərgindir, aktualdır və aktivdir: "Paşinyanla Bako Saakyanın görüşündə də Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanması müzakirə edilib".

Paşinyan B.Saakyanı Yerevana çağırıvə onunla uzunmüddətli görüşdə, bu vaxta qədər keçirdiyi görüşləri müzakirə etdi. Aşqabadda MDB-nin sammitində Azərbaycan Respublikasının Prezidenti ilə, təxminen, 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin detalları müzakirə olunub. Məhz N.Paşinyanla İlham Əliyevin görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər etdi. Onların əvvəlcədən anons vermedən regiona səfəri, çox

R.HÜSEYNOVA

**B**əlli olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərdəirlər. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa yeniliklər gətire bilərmi? Söhbət etdiyimiz müsahibələrimiz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səfərlərini, olması da, faydasının olmaması da təəccüb doğurur.

**Millet vəkili Tahir Rzayev: "İşgalçi ölkənin ABŞ, Fransa və Rusiya ilə münasibətləri son dərəcə kəskinləşib"**

- Hər bir səfərin münaqişənin həlli ilə bağlı xeyri var. Yəni elə bir ziyanı yoxdur. Çünkü müyyən faktlar araşdırılır, öyrənilir, hadisələr qiymətləndirilir. Bir sözə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu səfərlərinin ziyanı yoxdur. Ancaq bu səfərlərin faydasının olmaması da təəccüb doğurur ki, uzun müddətdir ki, bu səfərlər davam edir, lakin ortalıqda elə bir ciddi fayda görünmür. Bizi narahat edən budur. Çünkü ATƏT-in Minsk Qrupunun üzvi olan 3 ölkə dünyada böyük nüfuzu olan dövlətlərdir. Əgər bu üç dö-

**Həmsədrlər regionda səfərdədirlər**

lət vasiteçilik missiyasını üzərlərinə götürübərsə, bunlar artıq reallıqların hamısını əllərinin içi kimi yaxşı bilirlər ki, burda təcavüzkar kimdir, təcavüze məruz qalan ölkə hansıdır. Ancaq təessüflər olsun ki, bunlar qəti bir fikir söyleye bilmirlər, söyləməkден uzaqdırlar, bunlar nədənsə çəkinirlər. Çünkü əldə çox mühüm sənədlər var, yəni ister BMT-nin, ister beynəlxalq təşkilatların Qarabağın Azərbaycanın əzəli torpağı olmasına haqqında qətnamələri var. Amma təessüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bütün bu məsələlərdə seyirçi mövqə tuturlar. Yəni regiona gəlirlər, danişir-

lazım deyil, bizim 20 faiz torpağıımız işğal olunub, 1 milyondan artıq qaçqınımız var, bu döyüşlərdə bu münaqişədə insanlar ziyan çəkib, öldürülüb, əsil olub, yəni bütün bunların hamısı da faktdır, bu da ATƏT-in Minsk Qrupunun həmsədrlerinin əlində var. Son dövrlər Ermənistanın mövqeyi həddindən artıq aşağı düşüb dündəyə, beynəlxalq aləmdə. Paşinyan hakimiyətə geləndən sonra özünün o sərsəm bəyanatları ilə, çıxışları ilə ölkəni pis vəziyyətde qoyub. Onsun da Ermənistanda vəziyyət acınacaqlı idi, indi isə daha da acınacaqlı olub. Əvvəller ABŞ, Fransa və Rusiya az bir miqdarda Ermənistana güzəştlər edirdilər, yardımçılar göstəridilər, artıq bunların hamısı kəsilib. İşgalçi ölkənin ABŞ, Fransa və Rusiya ilə münasibətləri son dərəcə kəskinləşib. Çünkü Paşinyan beynəlxalq hüquq normalarına zidd olan "Qarabağ Ermənistəndir" kimi bəyanatlar verir. Ancaq BMT və digər beynəlxalq təşkilatlar təsdiq ediblər ki, bu torpaqlar Azərbaycanın torpağıdır. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədrlerinin regiona gəlmələrini isteyərdik, amma bir iş görmələrini də isterdik.



lar, gedirlər. Sonra təcavüzkarla təcavüze məruz qalan ölkəni bəzən eyniləşdirirlər və müyyən məsələlərdə güzəştə getməyi tövsiyə edirlər. Bize tövsiyə etmək

**Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fonduun sədri Umud Rəhimoglu: "Həmsədrlərin bu səfərləri bir növ turist səfərlərinə bənzəyir"**

- Artıq ATƏT-in Minsk Qrupu həmsədrlerinin regiona intensiv xarakter alan səfərlərinin sayı itib. Çünkü həmsədrlər uzun illərdir ki, regiona səfərlər edirlər. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli heç bir mühüm addım atılmayırlar. Yəni həmsədrlərin bu səfərləri bir növ turist səfərlərinə bənzəyir. Bir sözə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlerinin işləri qaneedici deyil. Onların bu səfərləri o zaman qaneedici olacaq ki, səfərlərinin, nə isə bir nəticəsi olsun. Ola bilsin ki, həmsədrlər üçün bu səfərlər bir gö-

rəvdir, bir vəzifədir, bir tapşırıqdır, yeni onlara deyirlər ki, gedin oraldarda görükün və qaydın gəlin, amma onların bu cür boş-boş səfərləri zərərçəkən insanlar üçün arzu edilən deyil. İnsanlar nəticə isteyirlər. İnsanlar nə qədər gözləyə bilərlər ki? Yurdundan-yuvasından didərgin düşmüş insanlar isteyirlər ki, bu məsələdə ən azından, heç olmasa, həmsədrlərin bu səfərlərdə ədalətli bəyanatlari səslənsin. Sanki



ATƏT-in Minsk Qrupu həmsədrli konflikti uzatmaq üçün bu səfərləri formalasdırıblar. Yaxşı oları ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi addımlar atsınlar.

GÜLYANƏ

18 oktyabr 2019-cu il

**M**üxalifət növbəti dəfə icazə-siz aksiyalar keçirəcəyi hədəsi ilə çıxış edir və bununla bağlı hay-küy də qaldırıb, sosial şəbəkələrdə çağırışlar da edir. Son vaxtlar, ümumiyyətlə, "Milli Şura"nın AXCP-nin qanunlara zidd fealiyyətə daha çox üstünlük verdiyi müşahidə olunur. Söhbət etdiyimiz müşahiblərimiz bunun səbəbini müxaliflər qarşısında xarici məkrli dairələrin konkret iş görmək tələbinin qoyulması ilə əlaqələndirdilər.

**"Palitra" qəzeti**nin baş redaktoru Namiq Əliyev:  
"Cəmiyyətimiz "Milli Şura"nın mitinqinə dəstək verməyəcək"



- Müxalif yenə də məsaflənin uzaqlığını bəhana edərək, Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi məkanda mitinq keçirməyəcəyini bildirdi. Əvəzində, tərəfdarlarını şəhərin mərkəzində, gediş-gelişin, xarici turistlərin ən gur olduğu ərazidə toplaşmağa çağırıdı. Müxalif liderlər qeyri-qanuni olan bu hərəkətləri qanuniləşdirməyə, buna konsitusion don geyindirməyə çalışırlar. Bildirlər ki, konstitusiyanın müvafiq maddəsinə əsasən, onların "başqaları ilə birləkde sərbəst toplaşmaq azadlığı" var. Bəli, doğrudur, Əsas Qanun hər bir Azərbaycan vətəndaşına bu kimi hüquqlar verir. Bununla yanaşı, qanunda, birmənali şəkildə, bildirilir ki, və-

## "Milli Şura" işini erməni lobbisinin istəyi əsasında qurur

təndaş bu hüququnu həyata keçirərkən, müvafiq dövlət orqanını qabaqcadan xəbərdar etmeli, ictimai qaydanı pozmamalı, aksiyani dinc keçirmelidir. Amma müxalifət 8 oktyabrdakı icazəli piketi qanunauyğun keçirə bilmədi, ictimai qayda ciddi şəkildə pozuldu, aksiya idarəolunmaz hala gəldi... Məsələnin digər bir maraqlı məqamı da ondan ibarətdir ki, regionda ciddi siyasi proseslər gedir. Bakıdan dünyaya "Türk Dünyası birləşir və güclənir" mesajı göndərilir. Baş verənləri dərinəndə analiz etdikdə, çoxsaylı suallar ortaya çıxır. Belə həssas məqamda Əli Kərimlinin, məhz qarşılardurmayaya hesablanmış icazəsiz mitinq çağırışçı hansi xarici güclərə lazımdır? Size nəticəsi əvvəlcədən bəlli olan, qismüddətli gərginlik yarada biləcək küçə aksiyası sıfırını kimlər verib? Türk Şurasının zirvə toplantısının eyforiyasından hələ qurtulmamış bir cəmiyyətin diqqətini bu cür qlobal hadisədən niyə yayındırmaya çalışırsınız? İslahatlar yolu ilə sosial problemlərin həlli istiqamətində ciddi addımlar atıldıqı bir vaxtda, niyə iqtidar-müxalifət qarşılardurmanın güclənməsi görüntüsü yaratmağa cəhd edirsiniz? Bir sözə, suallar çoxdur ve bunlara veriləcək məntiqi cavabların heç biri sizin xeyrinizə deyil. AXCP-nin qurucusu və müxalifətin bir qisminin özüne lider hesab etdiyi Əbülfəz Elçibeyin də əsas isteklərindən biri türkəlli xalqlar arasında birliliyə nail olunması idi. Odur ki, bu dənəm də iqtidarla yanaşı, sizlər də ölkəmizdə baş tutan Türk Şurasının Zirvə görüşünün nəticələrinə sevinməli və diqqətinizi həmin istiqamətə yönəltməli idiniz. Əksinə, nə xaricə fealiyyət göstərən müxalif internet kanalları, nə də yerli resurslarınız belə bir nailiyyətin

təbliğine yer ayırmadınız. Adama elə gəlir ki, ermənilər qəder sizlər də Zirvə görüşündə narahatlıq keçirirsiz. Ne bilmək olar, bəlkə də belə uğurlara kölgə salmaq üçün qarşılarda yaradaraq, tarixi hadisəni arxa plana keçirmək tapşırığı ermənilərdən gəlib... Bir sözə, bu gün Azərbaycan cəmiyyətində hansısa mitinq, nümayiş, küçə yürüşlərinin keçirilməsinə sosial sıfariş yoxdur. Cəmiyyətimiz dünyada gəden proseslərdən yaxşı baş çıxarı və sizin 19 oktyabr mitinqinə dəstək verməyəcək.

**AGAAMC-in sədri, fəlsəfə doktoru İlqar Orucov:**  
**"Piket göstərdi ki, bu qaraguruh istənilən qarşılardurmayaya getməkdə maraqlıdır"**



- "Milli Şura"nın oktyabr ayının 8-de təşkil etdiyi piket göstərdi ki, bu qaraguruh istənilən qarşılardurmayaya getməkdə maraqlıdır və bunların içerisinde 50 nəfəri idarə edə

biləcək kimse də yoxdur. Əli Kərimli adlı uğursuz "lider", ümumiyyətlə, pikətə qatılmamışdır və piketdən sonra sosial şəbəkələrdə özünəməxsus pafosla qəhrəmanlıq göstərməkdə davam etməklə kifayətləndi. Sosial bazası olmayan, bir qrup öyrədilmiş insandan siyasi şou yaratmaqla şəhərdə hərəketi iflic edən bu adamlar eyforiya və ziyyətindədirler. Adam anlamaq istəmir ki, öz çırkin ambisiyasını reallaşdırmaqla minlərlə insanın iş rejimini, rahatlığını elindən alır, asayışı pozur. Bakı Şəhər İcra Hakimiyyəti hərəketin az olduğu və daha təhlükəsiz məkan kimi, Lökbatanda yer təklif etdi. Bu adamlar şəhərdə hərəketdə olan, istirahət edən insanları da öz tərəfdarları kimi təqdim etmək məqsədile israrla mərkəzi tələb edirlər. Çünkü bunların çağırışına qoşulanlar beş yüz nəfərdən artıq deyildir. Həzər zaman dediyimiz kimi, budəfəki fəallıqları da konkret tapşırıqların icrası və görünüx xarakterlidir. İndidən deyə bilərik ki, onların bu çağırışları mənasız və reallaşması mümkünüz olan və bilərkəndə qarşılardurma cəhdlerindən başqa bir şey deyildir. Görünən odur ki, "Milli Şura"nın məqsədi mitinq keçirmək olsayı, onlara ayrılmış istənilən məkanda bunu reallaşdırmağa razı olacaqdalar. Razı deyillərse və bilərek ki, hakimiyyət şəhərin mərkəzində mitinq üçün icazə verməyəcək, o halda, qarşılardurmayaya gedəcəkləri çağırışlarını səsləndirməklə, əsl məqsədlərini dile gətirirler. Deməli, bunlara mitinq, siyasi çağırışlarını mitinqdə səsləndirmək deyil, qarşılardurma, xaos və stabilliy pozmaq lazımdır.

GÜLYANƏ

**D**üz 25 ildir ki, milləti küçələrə səsləyen müxalif yenə hədəf kimi gənc-lərə müraciət edir, onlara arxalandığını iddia edir. Hansı gəncliyə? O gəncliyə ki, nə qədəri ömrünün ən gözəllillərini həmin bu radikal kalların ucbatından həbs-lərdə keçirdilər. Bir heç uğrunda özlərini məhv etdi-lər". Bu fikirləri "Facebook" sosial şəbəkəsində Türk-yədə fealiyyət göstərən journalist Oktay Hacimusali AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə insanları, xüsusiylə, gəncləri qeyri-sabitliyə və itaatsizliyə çağırışına cavab olaraq yazıb.



ler, ancaq o ad çəkilmə məsələsinin arkasında isə, yənə özlərinin məkrli planları dayanırdı. Həmin həbs olunan gənclərin adlarından istifadə etdi-lər və ölkəmizə qarşı hər zaman müxtəlif bəhanələrlə tezyiqlər edən bədnəm beynəlxalq təşkilatlara donos yazanda, o gənclərin adlarını çəkdilər. Yalandan təessüfləndilər, guya hallarına yandılar. Əslində isə, onları istifadə edib bir kənarə itələdilər əllərinin tərsi ilə".

O.Hacimusali yazıb ki, bir dəfə də olsun onların ucbatından həbsə düşən gənclərin ailələrinin yanına getmədilər: "Hansı üzlə gedəcəklər? Gedib nə deyəcəklər? "Bağışlayın, oğlunuz və ya qızınız bizim iyəncə iqtidar herisliyimiz ucbatından həbsə girdi" deyəcəklər? Deye bilməzdilər. Mən hələ, sadəcə, ömürlərinin ən dəyərlə illərini həbsdə keçirən gənclərimiz-

dən danışdım. Bir də radikal müxalifət və onların kənardan gələn qrantlarına inanıb, öz gəncliklərini alayaramıçıq yazar, alayaramıçıq siyasetçi, alayaramıçıq jurnalist olan çıxdaş edilmiş bir nəsil var. Bunlar artıq bizim sabahımız belə deyilər. Çünkü radikal kalların fətvasına uyan və öz gəncliklərini Ə.Kərimlinin varlanmasına həsr edən itirilmiş nəsillərin hər birinin, en azından, qırq yaşı var. Yalandan yel dəyirmanları ile savaşan don kixotlar ayılanda gördülər ki, çoxdan gönü suya veriblər. Əvəzində isə, müxalifət liderləri "demokratiya", "azadlıq" deyə-deyə 25 ildər övladlarına gün ağladılar. Başqa heç nə..."

**Gənclər, bunlar ölkəmizi qana çalxamaq istəyən, Azərbaycanımızda xaos və anarxiyanı qonaq getirmək istəyən qüvvələrdir"**

"İndi isə bu cənablar vampir kimi yenə də meydandadılar, sormaq üçün yeni qan axtarışındadırlar" deyə yanan journalist sonda

qeyd edir ki, o yeni qan gənclərinin damarından axır: "Həmin gənclərin isə iki yolu var: ya öz bəzəzi sələflərinin yolundan gedərək yenə radikal kalların toruna düşüb ömürlerini puç edəcəklər, ya da onların xaos və anarxiya çağırışlarına qulaqlarını tixayib, rahat bir ömür sürəcəklər. Gənclər, bunlar ölkəmizi qana çalxamaq istəyən, Azərbaycanımızda xaos və anarxiyanı qonaq getirmək istəyən qüvvələrdir. Dünya artıq bunların görəmək istədiyi dünya deyil. Artıq siz də yeni dövriyin getirdiyi informasiya texnologiyalara dərindən yiyələnmişsiniz. Baxın, həmin pəncərədən dünyamiza: xaos və anarxiyanın qol-boyun olduğu ölkələri bir nəzərdən keçirin. Doğuluğu-

nuz, böyüyüb boyla başa çatdığını məməkətin Suriyanın, Misirin, Livanın, Ukraynanın gününə düşməsini isteyirsinizmi? "İsteyirsinizmi küçədə qardaşınıza sırf sizdən fərqli düşünür" deyə gülə atmağı? İsteyirsinizmi ananızın gözü yaşıqlamasını? Atanızı dərddən beli bükülmüş halda təsəvvür edirsinizmi? Siz istəməsəniz bunlar baş verməyəcək... Siz radikal müxalifət və onun öz maraqları üçün istifade etməsinə yox desəniz bunlar olmayıcaq...

İnanmayın bunlara! Radikal kalla və onların ağalarına siz ancaq yetərsəniz lazımsınız. Başqa heç nə!"

Rövşən RƏSULOV

## Türkiyədən çağırış: "Gənclər, Əli Kərimliyə inanmayın!"

**Bədnəm xarici təşkilatlara donos yazanda, o gənclərin adlarını çəkdilər"**

"Bəli, səhv oxumadınız, məhv etdi-lər" deyə qeyd edən journalist hesab edir ki, Ə.Kərimli və ətrafi sərf müxalifətin mitinqlərində yətərsay tamamlamaq üçün aldatdıqları insanlardan istifadə edirlər. Sİ-TAT: "Bütün həyatları boyunca əldə edə biləcəklərini itirdilər. Əvəzində nə baş verdi? Ə.Kərimli və ətrafi xaricdəki antimilli qüvvələrdən daha çox qrant aldılar. Həmin gəncləri isə, yada salan belə olmadı. Yox, bəzilərinin adlarını çəkdi-

## Binəqədidi keçmiş məhkum həyat yoldasını və onun bibisini öldürüb

**O**ktyabrın 16-da Binəqədi rayonu ərazisində Tərəne İsmayılovanın yaşadığı eve gelmiş keçmiş eri, əvvəller məhkum olunmuş V.Hüseynov münəqışa zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı biçaqla qətlə yetirib, evi isə yandırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildirilər ki, V.Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atıb. Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Prokurorluğu tərəfindən araştırma aparılır.

# Azərbaycanda Ombudsmanın ahılların və əlliliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair tədbirləri

**A**hılların hüquqları-nın səmərəli təmin edilməsi məqsədi-lə səlahiyyətli dövlət qurumlarına təklif və tövsiyələrə müraciətlər olunmuş, onların da bir qismi təmin edilmişdir.

Tənha ahılların vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlar barədə statistik məlumatların toplanması, ixtisaslı sosial işçilərin hazırlanması, sosial məsələlər üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının fealiyyətinin elaqələndirilməsi, əhalidən təbliğat işinin genişləndirilməsi, ahılların bılıkva bacarıqlarından istifadə edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı dövlət qurumları-na təkliflər göndərilmişdir.

"Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının 7.3-cü bəndinin icrasını təmin etmek məqsədilə Müvəkkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair 2016-2020-ci illər üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanmışdır.

Əmək qabiliyyətli insanların böyük bir hissəsinin əmək bazarında rəqabətə davam getirməsini təmin etmek üçün onların UNESCO-nun "Təhsil - hamı üçün!" programına əsaslanan "Yaşlıların təhsili" programı vasitəsi ilə yeni ixtisaslara yiyələnməleri məqsədəyəgündür. Bu baxımdan, "Yaşlıların təhsili haqqında" qanun layihəsi üzrə müzakirələrin bərpası və təkmiləşdirilərək, qəbul edilməsi zəruridir.

Müvəkkilin Ahılların Resurs Mərkəzinin üzvləri Uşaq və Gənclərin Sülh Şəbəkəsinin yeniyetmələri və gəncləri arasında sağlam həyat tərzi, İİV/QİÇS, narkomaniya və alkoqolizm əleyhinə təhlükət işi aparırlar.

Müşahidələr göstərir ki, dövlət himayəsinə götürülen ahıllar qohum, qonşu və dostlarından uzaqlaşaraq, yeni kollektivde müəyyən qayda və rejimlə yaşamaq məcburiyyətində qaldıqları üçün, bəzən yeni şəraite çox çətin uyğunlaşırlar. Odur ki, bu müəssisələrdə psixoloji xidmetin yaradılması məqsədəyəgündür.

Müvəkkil və təsisatın əməkdaşları internat evlərində ahıl şəxslərin yaşayış şəraitini, problemlərini və onlara göstərlən tibbi xidmətin səviyyəsini, ahillara qarşı rəftarı öyrənmək üçün baxışlar həyata keçirmiş, müşahidə olunan nöqsanlarla bağlı aidiyəti mərkəzi qurumla-ma müraciətlər edilmiş, təklif və tövsiyələr verilmişdir.

Ailelərdə pis rəftara məruz qalan ahıl və əlliliyi olan şəxslərin, həmçinin, əlliliyi olan şəxslərin onlara qulluq edəcək, əmək qabiliyyəti qohumlarının çətin şəraitdə yaşıdığı nəzəre alınaraq, belə şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsi məqsədilə mövcud qaydalara dəyişikliklər edilməsi vacibdir.

Mübahisəli məsələlərdə ailələrdə barışdırıcı missiyani həyata keçirmək üçün ilkin mərhələdə bələdiyyələrin nəzdində "ailələrə mənəvi dəstək" layihəsinin həyata keçirilməsi, bu məqsədilə könüllülük prinsipi ilə işləmək arzusunda olan ziyali ahılların potensialından istifadə etmək lazımdır.

Ahil qadın və kişilər üçün tibb xidmətlərinin və dərmanların qiymətlərinin əlcətan olması və tibbi siğorta məsələsinin həlli sürətləndirilməlidir.

Ahılların Resurs Mərkəzində Beynəlxalq Ahıllar Günü münasibətə sentyabrın 15-dən oktyabrın 15-dək keçirilən "Ahıllar aylığının yekun toplantısı" keçirilmiş, ahıllar Azərbaycanın müxtəlif bölgələrinə, tarixi yerlərə, muzey və ziyanətgahlara sefərlər etmiş, teatr tamaşalarına baxmışlar. Aylıq çərçivəsində mərkəzin üzvləri "Sağlamlıq zonası" poliklinikası tərəfində tibbi-diagnostik müayinələrdən keçirilmiş, fizioterapiya və digər müalicələr almış, həmçinin, davamlı səyyar tibbi xidmət həyata keçirilmişdir.

Müvəkkilinfealiyyətidövründə ahıllarınasılıtbəqəkimiqəbul edilməməsi, onların ailəyə, icmalara, cəmiyyətə verdiyi mühüm töhfələrin etiraf edilməsi-həvəsləndirilməsi və dəstəklənməsinin vacibliyi nəzərə alınaraq, siyasi-iqtisadi, sosial-mədəni həyatda və həyatı boyu təhsildə iştirakını təşviq edən broşür vəlifletlər nəşr edilmiş, eyni zamanda, hazırlanmaqdə olan "Ahılların hüquqları üzrə bələdçi" adlı kitabda sağlam yaşılmaya, ömr boyu təhsilə və ahılların hüquqi statusuna dair məsələlər öz əksini tapmışdır.

Əlliliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində olmuş, milli qanunvericilik bazasının əlliliyi olan şəxslərin hüquqlarının təmini baxımından təkmilləşdirilməsi və onların problemlərinin mümkün qədər həlli istiqamətində müxtəlif tədbirlər görülmüşdür.


Müraciətlərə əsasən, TSEKLər tərəfindən 18 yaşadək uşaqlarda sağlamlıq imkanları məhdudluğun müəyyən olunmasına, 18 yaşdan yuxarı şəxslərə isə,

əllilik dərəcəsinin təyin edilməsinə köməklik göstərilməsi məqsədilə, aidiyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏSMN) sorğular göndərilmiş, müvafiq yoxlama tapşırıqları verilmiş və bir çox hallarda, pozulmuş hüquqlar bərpa edilmişdir. Bununla yanaşı, bir sıra şəxslərin sanatoriya-kurort müalicəsi, protez-ortopediya məmulatlari və reabilitasiya vasitələri ilə təmin edilməsi sahəsində də zəruri işlər görülmüşdür.

Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanunu ilə ratifikasiya edilmiş BMT-nin "Əlliliyi olan şəxslərin hüquqları haqqında" 2006-ci il 13 dekabr tarixli Konvensiyasından irəli gelən öhdəliklərinin yerinə yetirilmesi və milli qanunvericiliyin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanmışdır.

Övvəlki illik məruzələrdə də, qeyd edildiyi kimi, Müvəkkil 2011-ci ildə BMT-nin "Əlliliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının 33.2-ci maddəsinə əsasən, yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarını yerine yetirən milli insan hüquqları təsisatı qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 2011-ci il 14 may tarixli, 2/387 sayılı məktubu ilə göstərilən funksiyaların həyata keçirilməsi üçün müvafiq tədbirlərin görüləməsi Müvəkkilə tövsiyə edilmişdir. Xarici ölkə Ombudsmanlarının bu sahədə təcrübələri göstərər ki, həmin funksiya, əsasən, Paris Prinsiplərinə uyğun fealiyyət göstərən milli insan hüquqları təsisatlarına həvalə edilir və səmərəli fealiyyət göstərilməsi üçün müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi yolunu ilə təsisata əlavə səlahiyyətlər verilir, təsisatda yeni struktur bölmənin yaradılması, maliyyə və kadr resurslarının artırılması da həyata keçirilir. Bu məqsədə, Müvəkkil Konstitusiya Qanunu müvafiq əlavə və dəyişikliklər olunmasını təklif etmişdir.

"Əlliliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun "Əlliliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fealiyyət Programı"nın, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Programı"nın layihələri ilə bağlı müvafiq rəy və təkliflər hazırlanaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Müvəkkil əvvəlki illik məruzələrində əlliliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunu müəyyən olunması məyarlarının, tibbi-sosial və reabilitasiya sahəsində normativ-hüquqi bazasının və göstərilən xidmət səviyyəsinin müasir tələblərə uyğun təşkilini, Səhiyyə Nazirliyinin müalicə-proflaktika müəssisələrindəki həkim-məslehet komissiyalarının, ƏSMN-in tibbi-sosial ekspert komissiyalarının işində ciddi dönüşün yaradılmasını, şəffaflığın təmin edilməsini və bu sahənin işinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təklif etmişdir. Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunu qiyəmtəndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, əhaliye göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilmesi məqsədi ilə ƏSMN-in Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi yaradılmışdır.

Azərbaycan Respublikası Nazirələr Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə "Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunu müəyyən olunması meyarlarına təsdiq edilmişdir. Əlkə Prezidentinin "Əlliliyin vo sağlamlıq imkanlarının məhdudluğunu qiyəmtəndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fermanına əsasən ölkə vətəndaşlarının əlliliyinin və sağlamlıq imkanlarının məhdudluğunu qiyəmtəndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, əhaliye göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilmesi məqsədi ilə ƏSMN-in Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi yaradılmışdır.

Səhiyyə Nazirliyi tərəfindən tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə "Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş" in elektron registri yaradılmış və artıq 2015-ci il 1 yanvar tarixindən müvafiq tibbi arayışın səhiyyə müəssisələrində "Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi" dən (VESKS) çap edilərək, vətəndaşlara verilməsinin tətbiqinə başlanılmışdır. Əlkə Prezidenti-

VAHİD ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru



## Nizami rayonunda Müstəqillik Günü qeyd edilib

**18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Nizami rayon icra hakimiyyəti və YAP Nizami rayon təşkilati SOCAR-in Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirib.**

Tədbir iştirakçıları, öncə, zavodun ərazisindəki Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önləne gül dəstələri düzüblər və xatirə-sini ehtiramla yad ediblər. Akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputati Sədaqət Vəliyeva deyib ki, 1991-ci il oktyabrin 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız uzun illərdən bəri hesrətində olduğu azadlığınə qovuşdu. Bildirib ki, Azərbaycan Respublikası artıq 28 ildir ki, əsərət altında olmayı, müstəqil və istiqlal qazanmış ölkədir. Ölkəmiz bu istiqlaliyyətə Xalq Cümhuriyyətinin süqtundan 71 il sonra yenidən qovuşub.

Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyəti başçısı Arif Qasımov vurğulayıb ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəkə yaşıyib. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olub: "1993-cü ilde xalqımızın təkidi ilə siyasi hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin tekrarolunmaz fealiyyəti nəticəsində, ölkəmizin müstəqilliyi dönmezlik və əbədilik qazanıb. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ölkəmizdə yaranmış dərin böhranlı vəziyyət, vətəndaş qarşısında aradan qaldırılıb, fəlakət astanasında olan yenice qazanılmış müstəqilliyimiz itirilmək təhlükəsindən xilas edilib".

YAP Nizami rayon təşkilatı Heydər Əliyev adına Neft Emalı Zavodunda ilk partiya təşkilatının sədri Samir Əhmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin "Müstəqillik Azərbaycan xalqının en böyük sərvətidir" kəlamını xatırladıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Müstəqilliyi qoruyub-saxlamaq, onu qazanmaqdan daha çətindir" kələminin həyatda öz əksini tapmasına şahidlilik edən Azərbaycan xalqı bu gün öz liderini şüskənləqlə xatırlayır və Onun xatirəsini heç vaxt unutmur və unutmayaçaq. Digər çıxışçılar da, diqqətə çatdırıblar ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq, biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.

YAP Nizami rayon təşkilatı GB sədrinin müavini Ramil Vəlibeyov isə, dövlət müstəqilliyimizin müdafiəsində, qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışdıb.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunub.

**RAMİL VƏLIBEYOV**

## ELAN

### "Nar" abunəçilərinin nəzərine!

29.10.2019-cu il tarixindən etibarən, "Full"" paketlərinə dəyişikliklər ediləcək. Daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

\*\*\*

Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 6/23 mənzil 49 ünvanıa məxsus order itdiyi üçün etibarsız sayılır.

**Baş redaktor:**

**Bəhruz Quliyev**

**Baş redaktorun müavini:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
**E-mail:** ses@sia.az  
**Tel:** 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üste düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.  
"Azərbaycan" nəşriyatında çap olunur.  
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600**

# Ses

**Son sahifə**

**18 oktyabr**

## Səbail gənclərindən "Qarabağ Azərbaycandır!" milli həmrəylilik hərəkatına dəstək

Dünən YAP Səbail rayon gənclər birliyi-nin təşəbbüsü və təşkilatçılığı ilə "18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü" münasibətilə "Qarabağ Azərbaycandır!" hərəkatı çərçivəsində Şəhidlər Xiyabanına gənclərin ziyarəti təşkil olundu.

Səbail gəncləri Şəhidlər Xiyabanına gələrək dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət edərək,



əziz xatirələrini yüksək ehtiramla yad etdilər.

Gənclər tərəfindən bildirildi ki, ölkə başçısı İlham Əliyevin dünya ictimaiyyəti önündə "Qarabağ Azərbaycandır! Nida işarəsi" bəyanatı bütün xalqımızı, Azərbaycan gənclərini bir ideya etrafında birləşdirən yeni bir milli birlik, milli həmrəylilik hərəkatının başlanğıcı oldu. Çünkü Prezident İlham Əliyev Azərbaycan



heqiqətlərini cəsaretlə dünya ictimaiyyəti önündə bəyan edən, Azərbaycan xalqının illerdər davam edən Qarabağ acısının, dərdinin ən yüksək beynəlxalq tribunaldarda carxı olan və erməni yalanlarını hər bir platformada ifşa edərək işğalçı Ermənistənən iç üzünü hər kəsə göstərən güclü Liderdir. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan gənci "Qarabağ Azərbaycandır!" şüarı altında birləşərək, milli mübarizəməz öz töhfəsinə verir. Səbail gəncləri də ölkə başçımızın cəsərətli, müstəqil siyasetini dəstəkləyir, Prezidentimizlə fəxr edir və Liderimiz, Ali Baş Komandanımızın hər bir əmrinə hazırlıdırlar.

**R.HÜSEYNOVA**

## YAP Xaçmaz rayon təşkilatı "Qarabağ Azərbaycandır!" mövzusunda dəyirmi masa keçirib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatında "Qarabağ Azərbaycandır!" mövzusunda növbəti tədbir keçirib. Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq bildirib ki, Ermənistənən baş nazirinin avqustan 5-də Xankendidə "Qarabağ - Ermənistandır və nöqtə" açıqlaması və Dağlıq Qarabağın Ermənistana "birləşdirilməsini" nəzərdə tutan "miatsum" deməsi bu ölkənin əsl məqsədinin işğalçılığını növbəti açıq ifşasıdır.

N.Ağayev onu da bildirib ki, "Valday" Beynəlxalq Diskussiya Klubunun oktyabrin 3-de Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Ermənistənən baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatının əsəssiz olduğunu vurgulayaraq, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" deməkələ, bir daha Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırıb.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abayev Heydərov, Sevinc Sədullayeva, rayon təşkilatının gənclər birliyinin üzvü Amil Rehimov, Xaçmaz rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP Xaçmaz rayon təşkilatının şura üzvü



İlham Nəzərova müstəqil və müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkəməz rəhbərlik etdiyi illərdə aparılan ordu quruculuğu prosesindən, dövlətimizin inkişafı, xalqımızın rifahi namə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan danışdır.

Tədbirdə, eyni zamanda, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət səsləndirildi. Tədbir bədii hissə ilə davam etdirildi.

**R.KAMALQIZI**